



Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu, birliyi sarsılmazdır

◆ Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri



Daşkənd Beynəlxalq Hava Limanında qarşılanma

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistan Respublikasına dövlət səfərinə gedib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şəərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.



Azərbaycana şərəfli xidmət nümunəsi

Sadiq silahdaş, milli dəyərlərin hamisi



Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışı ilə müasir tariximizdə yeni dövrün, ölkəmizi müstəqil dövlət quruculuğuna doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər Əliyev Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyinin də əsasını qoydu.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönündə səfərbər etdi.

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi, siyasi, idarəçilik islahatları ölkənin həyatında yeni meyl və təşəbbüslərin əsasını qoymaqla yanaşı, Azərbaycanın beynəlxalq imicinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına tökmə verdi.

Hazırda Azərbaycanın çoxəsrlik şanlı tarixinin ən parlaq intibah dövrünü yaşadığını qürurla söyləyə bilərik. Bu gün dünya dövlətləri arasında ləyaqətlə ucalaraq sahibləndiyimiz mövqe hər bir azərbaycanlının qürur mənbəyidir.


Bu qürurun əsasında isə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın vətən və xalq naminə gərgin və miqyaslı fəaliyyəti, yüksək intellekt və dünyəvilik kimi şəxsi keyfiyyətlərinin möhtəşəm harmoniyası dayanır.

2016-cı ildə keçirilən referendum və Azərbaycanın Konstitusiyasında edilən dəyişikliklər ölkəmizdə siyasi və idarəçilik islahatlarının növbəti mərhələsinə keçidi təmin etdi. Vətənə bağlı institutların təsis edilməsi dövlət idarəçiliyi sahəsində həm islahatçılıq konsepsiyasının ardıcıl surətdə həyata keçirilməsinin məntiqi nəticəsi, həm də yeni hədəflərə doğru inamlı addımların başlanğıcı sayılmaq qədər tarixi əlamətdarlıq yükü daşıyır. Lakin diqqəti çəkən və düşünülməli islahatların gələcək uğurlu tələyinə zəmanət verən əsas cəhət təsis edilən Birinci vitse-prezident vəzifəsinə ölkənin ictimai və siyasi həyatında yaxından iştirak edən, insanların dərin məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın təyin olunmasıdır.

Həmin tarixi hadisədən keçən 7 il ərzində zaman nöinki sözügedən təyinatın doğruluğunu tam təsdiq etdi, həm də bu seçimin Prezident İlham Əliyevin islahatlarının uğur simvoluna çevrildiyini nümayiş etdirdi.

Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlülük, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön planı çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsinə uğurla təmin etmiş, bu prosədə özəl sektorun payı və rolunu artırmaqla sahibkarlığın inkişafına güclü tökmə vermişdir.

Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı faydalar yaradır



Ölkəmizin ən böyük ticarət tərəfdaşlarından biri kimi Rusiya Azərbaycanın istehsal etdiyi bir çox məhsul üçün böyük önəmli istehlak məkanıdır. Eyni zamanda Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığı Rusiya üçün də xüsusi önəm daşıyır. Bunu nəzərə alaraq, mövcud imkanlardan qarşılıqlı şəkildə faydalanmaq, ticarət proseslərini daha da asanlaşdırmaq üçün son illər gömrük və sərəhd-keçid

infrastrukturunun təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, yükdaşıma mərkəzlərinin artırılması və digər bu kimi mühüm istiqamətlərdə ardıcıl addımlar atılır. Bu tədbirlərin müsbət effekti statistik göstəricilərdə də öz əksini tapmaqdadır. Belə ki, təkcə 2017-ci ilə müqayisədə 2023-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə - 4,4 milyard dollara çatıb. Bu ilin yanvar-iyul aylarında isə bu göstərici 2 milyard 572,8 milyon dollar olub.

İki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ilin nəticələrinə görə, 2022-ci ilə müqayisədə 17 faiz artaraq 4,5 milyard dollar səviyyəsinə yüksəlib və 2024-cü ildə daha yüksək nəticə gözlənilir.

Felyeton

Bu da sonu

Erməni haxçıxı amerikalı ermənipərəsti "ağ güne" çıxartdı

Erməni diasporları öz pulları və "seçici səsleri" ilə hətta ABŞ, Fransa kimi ölkələrdə belə prezidentliyə namizədləri irəlicədən ələ almağın, özlərindən asılı vəziyyətə salmağın, sonra bu asılılıqdan istifadə edərək onlara öz dövlətlərinin yox, erməni maraqlarını təmin etməyin ustasıdılar.

Baxın, uzun illər mübarizə apardıqdan sonra Amerikadakı erməni diasporu ABŞ Prezidenti Baydeni ənənəvi 24 aprel çıxışında "erməni soyqırımını" ifadəsini işlətməyə vadar etdi.

Bəli, ermənilər bununla öz arzularına çatdılar.

Amma bu ifadə ilə nə dünya dağıldı, nə də bir şey dəyişdi.

Hansısa prezidentin məcburiyyət qarşısında qalaraq "erməni soyqırımını" ifadəsini işlətməsi əsl həqiqəti dəyişmir!

Tarix və tarixdə baş verənlər heç zaman yenidən yazılmaz!

Heç bu ifadədən sonra da ermənilər öz arxivlərinin qapısını tarixçilərin və ictimaiyyətin üzünə açma bilmirlər.

Çünki saxtakarlıq sözə, dildə olur...

Tarixi və tarixi mənbələri saxtalaşdırmaq isə erməni diasporlarının belə gücü çatacağı məsələ deyil!

Qərb Ermənistanı məhv etmək üçün səfərbər olub

Başda Fransa və ABŞ olmaqla Qərb Ermənistanı hücum xarakterli silahlarla təmin etmək üçün fəaliyyətlərini daha da sürətləndiriblər. Belə ki, redaksiyaya təsdiqlənmiş diplomatik və hərbi mənbələrdən daxil olan eksklüziv materiallara əsasən, son bir neçə həftə ərzində Fransanın 155 mm-lik SEZAR özuyeriyan artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və "hava-hava" tipli raketləri Ermənistanına çatdırılıb. Məlumatda o da bildirilir ki, Rusiya-Ukrayna müharibəsinin əvvəlində Fransa ordusunun balansında cəmi 76 SEZAR qurğusu olub və onun bir diviziyası (12 ədəd) Ermənistanına göndərilib. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarca R511 və R530 "hava-hava" tipli raketlər, 30 ERYX tank



əleyhinə raket, Almaniyaya istehsal olunan DM32 qumbaraatanları və "Panzerfaust 3" tank əleyhinə sistemləri verilib. Ermənistanın həmçinin Fransa istehsalı olan 500-ə yaxın bircəfəlik "Apilas" reaktiv yayılım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri də göndərilib.

◆ Azərbaycan Prezidenti İlham Əliyevin
Özbəkistana dövlət səfəri

Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu, birliyi sarsılmazdır

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram



Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddəki Heydər Əliyev meydanında Ümummilli Liderin baryefi önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, Daşkəndin Mirabad rayonunda yaradılan Heydər Əliyev meydanı

nın və Ulu Öndərin burada ucaldılmış baryefinin 2022-ci il iyunun 21-də açılışı olub. Ərazisi tamamilə yenedən qurulan meydana yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Həmin il Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin baryefinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər



Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının şərafına burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə ekil qoydu.

Məlumat verildi ki, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə özbək xalqının üç minillik tarixini əks etdirir. Yeni abidə paytaxt yaxınlığında yerləşən, ölkənin müstəqilliyinin ildönümünə həsr olunan "Yangi Uzbekiston"

("Yeni Özbəkistan") kompleksinin mərkəzində yerləşir. Altmış metr hündürlüyündə abidə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlaqədar olan dövrü əks etdirir.

Abidənin üzərində Özbəkistan tarixində qədim vaxtlardan müasir dövrdə baş verən mühüm hadisələr təsvir edilib. Kompleksdə əsasən sərkərdə və döyüşçülərin, alim və mütəfəkkirlərin, maarifçilərin obrazları əks olunub. Müstəqillik abidəsinin sülhü, azadlığı, xeyirxahlığı və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva burada xatirə şəkli çəkirdilər.



Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:
Xidməti vəzifələrini yerinə yetirərək fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

2-ci dərəcəli "Vətənxidmətə görə" ordeni ilə

Zeynalov Elşən Əsgər oğlu - general-mayor

"Vətən uğrunda" medali ilə

Bağirov Mahir Şahvələd oğlu - polkovnik
Bəxtiyarov Rəşad Tapdıq oğlu - polkovnik
Nəcəfli Polad Həbib oğlu - polkovnik
Əliyev Mürsəl Sadıq oğlu - polkovnik-leytenant
İbrahimli Fuad Bafadar oğlu - polkovnik-leytenant
Musayev Bəhrüz İlham oğlu - mayor

"İgidliyə görə" medali ilə

Abbasov Pərviz Şahbaz oğlu - polkovnik
Abdullayev Eldar Əziz oğlu - polkovnik
Qaziyev Xəyyam Osman oğlu - polkovnik-leytenant
Tağıyev Ruslan Sahib oğlu - polkovnik-leytenant
Aslanov Afiq Mobil oğlu - mayor
Babayev Elşad Vəqif oğlu - mayor

"Hərbi xidmətlərə görə" medali ilə

Hüseynov Hafiz Elman oğlu - ədliyyə polkovniki

Hüseynov Seyran Tofiq oğlu - polkovnik
İsmayilov Muqdat Məmməd oğlu - polkovnik
Rəhimov Vüqar Həsənağa oğlu - polkovnik
Cəlilov Bəhram Bayram oğlu - polkovnik-leytenant
Hümbətov Coşğun Qənbər oğlu - polkovnik-leytenant
İskəndərov İlqar İdris oğlu - polkovnik-leytenant
Qasımov Ramil Ravi oğlu - polkovnik-leytenant
Namazov Ruslan Zaman oğlu - polkovnik-leytenant
Adıgözəlova Arzu Üzeyir qızı - mayor
Eynəliyev Tural İslam oğlu - mayor
Əliyev Rəşad Etibar oğlu - tibb xidməti mayoru
Əmirli Qorxmaz Rauf oğlu - tibb xidməti mayoru
Hacıyev Elmur Etibar oğlu - mayor
Qurbanov Fərid Natiq oğlu - mayor
Məmmədov Əyyub Alov oğlu - mayor
Bağirov Elmar Vəqif oğlu - kapitan
Əliyev Bəhmən Elman oğlu - kapitan
Nəsirov Elman Haqverdi oğlu - kapitan
Rəhimov Murad Heybət oğlu - kapitan
Tağıyev Elçin Etibar oğlu - kapitan
Tağıyev İlkin Ədalət oğlu - kapitan
Qədimliyev Aslan Kərəm oğlu - baş leytenant
Məmmədov Samir Vəqif oğlu - baş çavuş.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 avqust 2024-cü il

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medali ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:
Xidməti vəzifələrini yerinə yetirərək fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları "Hərbi xidmətlərə görə" medali ilə təltif edilsinlər:

Babayev Əli Aydın oğlu - polkovnik-leytenant
Fərzəliyev Teymur Qaçay oğlu - polkovnik-leytenant
Hüseynov Tofiq Qabil oğlu - polkovnik-leytenant
Abdullayev Ülvə Saleh oğlu - mayor
Məmmədov Kənan Ramiz oğlu - mayor

Bakı şəhəri, 22 avqust 2024-cü il

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:
Xidməti vəzifələrini yerinə yetirərək fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənxidmətə görə" ordeni ilə

Əmirov Rüşad Fikrət oğlu - polkovnik
Zalov Elşad Məhərrəm oğlu - mayor

"Vətən uğrunda" medali ilə

Kərimov Zaur Ziyad oğlu - tibb xidməti polkovniki
Xəlilov Azər Akif oğlu - polkovnik-leytenant
Qəmərli Emin Ələkbər oğlu - polkovnik-leytenant

Bakı şəhəri, 22 avqust 2024-cü il

İlham ƏLİYEV,


Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 21 avqust tarixli 378 nömrəli Qərarına əlavə

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilən tibb müəssisələrinin SIYAHISI

1. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Bakı Dəmir Yolu Xəstəxanası" Məhdud Məsuliyyətli Cəmiyyəti;
2. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidməti Gəncə Dəmir Yolu Xəstəxanası" Məhdud Məsuliyyətli Cəmiyyəti;
3. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Ələt Dəmir Yolu Xəstəxanası" Məhdud Məsuliyyətli Cəmiyyəti;
4. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin İmişli Dəmir Yolu Xəstəxanası" Məhdud Məsuliyyətli Cəmiyyəti;

5. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin 1 saylı Bakı Dəmir Yolu Poliklinikası" Məhdud Məsuliyyətli Cəmiyyəti;
6. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin 2 saylı Bakı Dəmir Yolu Poliklinikası" Məhdud Məsuliyyətli Cəmiyyəti;
7. "Hacıqabul Dəmir Yolu Ambulatoriyası" Məhdud Məsuliyyətli Cəmiyyəti;
8. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin "Xaçmaz Dəmir Yolu Ambulatoriyası" Məhdud Məsuliyyətli Cəmiyyəti.



Oxşar tarix, ortaq dəyər, qarşılıqlı maraq

Azərbaycanla Özbəkistanı birləşdirən əsas cəhətlərdir

Azərbaycanın Özbəkistanla iqtisadi əlaqələri illərindən bəri. Bu əlaqələrin bünövrəsində hər iki xalqın eyni kökə malik olması və tarixdən gələn qardaşlıq dayanır. Ortaq dil, mədəniyyət və tarixi malik Özbəkistanla sıx iqtisadi əməkdaşlıq əlaqələrinin inkişafında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun rolu böyük olmuşdur.

Prezident İlham Əliyev çıxışlarının birində hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək demişdir: "Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yeni bizim dostluğumuzun böyük tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırılmışlar".

Hazırda həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan bütün türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar. Neqliyyat sektoru iki qardaş dövlət və ümumiyyətlə, bütövlükdə türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivinə malik istiqamətlərdən biridir. Və bu neqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə fəal əməkdaşlıq edirlər.

Bu gün Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevinin şəxsi münasibətləri də mühüm rol oynayır. Təsəvvüf deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Şavkat Mirziyoyev ötən il avqustun 22-23-də Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin tarixində yeni səhifə açdı. Səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Enerji, regional rəhbərlik, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd təsərrüfatı, neqliyyat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin inkişafı hər iki dövlətin iqtisadi əməkdaşlığının gündəliyinə gətirildi. Özbəkistan Prezidentinin erməni işğalından azad edilmiş ərazilərə - Füzuliyə və Şuşaya səfəri isə qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpə-quruculuq işlərinə göstərdiyi marağın, verdiyi dəstəyin göstəricisi oldu.

Bir il əvvəl - avqustun 23-də Füzulidə Özbəkistan dövləti tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 960 nəfərlik 1 nömrəli orta məktəbin açılış mərasimində iştirak edən Şavkat Mirziyoyev demişdir: "Bizim böyük Qarabağda əsrlər boyu davam edən birliymiz var. Babamız Əmir Teymurdan başlayan münasibətlərimiz indi də çox yaxşıdır. Qardaşımızın Qələbədən sonra iki xalqın bütövlükdə, gələcəkdə də bir-biri ilə dostluğunu davam etdirməsi üçün bir məktəb tikdirmək arzusunda idim. Bu gün arzum gerçəkləşdi".

2023-cü il noyabrın 8-də Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olarkən əldə edilmiş razılaşmalar Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirdi. Razılaşmalarla ticarət, birgə müəssisələrin yaradılması, tranzit və logistik əlaqələrin yaxşılaşdırılması, birgə investisiyaların qoyulması istiqamətində atılan addımlar daxil idi.

Göründüyü kimi, Azərbaycan-Özbəkistan əlaqələri son illər daha sürətlə inkişaf edir. Ciddi investisiyalar qoyulduğu üçün Özbəkistan Mərkəzi Asiyasının ən böyük bazarlarından biri sayılır. Buna görə də qeyri-neft sektorunun inkişafı və investisiya qoyuluşu baxımından ölkəmizin Özbəkistanla marağı daha da artır. Çünki Azərbaycanın bu sahələrdə böyük təcrübəsi var, xüsusən də enerji sektorunda. Ölkəmizin həm neft-qaz, həm də alternativ enerji sahəsində təcrübəsi bütün dünyada qəbul və təqdir olunur. Özbəkistan da öz növbəsində bir çox sahədə - yüngül sənayedə, maşınqayırma sənayesində uğurlu təcrübəyə malikdir. Bu da imkan verir ki, Azərbaycanla Özbəkistan şirkətlərinin və müəssisələrinin birgə fəaliyyəti təmin edilsin. Bir faktı da xatırladaq: 2022-ci ildə SOCAR ilə "Uzbekneftgaz" Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsinə dair imzalanmış razılaşmalar neft-qaz sahəsində birgə layihələrin reallaşdırılması, neft emalı, neft-kimya sahəsində əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması və bu kimi digər önəmli istiqamətləri əhatə edir.

Züleyxa ƏLİYEVƏ,

"Azərbaycan"

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 378

QƏRAR

Bakı şəhəri, 21 avqust 2024-cü il

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 7.11-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin

Müfəttişliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilsin.

2. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin tibb müəssisələri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilsin (siyahı əlavə olunur).

3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli stansiyası ünvanında olan Əncirli Uşaq Dəmir Yolu Xəstəxanasının yerləşdiyi əmlak kompleksi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilsin.

4. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci və 2-ci hissələri icra olunduqdan sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin qanunvericiliyə uyğun olaraq ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün və nati-

cəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn digər məsələləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada həll etsinlər.

6. Bu Qərarın 1-ci və 2-ci hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2025-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırlanarkən bu Qərardan irəli gələn maliyyələşdirmə məsələlərini nəzərə alsın.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri



Rusiya ilə münasibətlərin inkişafı Azərbaycan üçün hər zaman mühüm məsələlərdən olub. Rusiya regionun ən böyük ölkələrindən biridir, Azərbaycan bu ölkə ilə tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Dünyanın aparıcı dövlətləri sırasına daxil olan Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvüdüən biri kimi çoxqütblü dünya nizamında xüsusi rol oynayır.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanı dövlət səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi yüksək səviyyəli görüş və müzakirələr ölkəmizin regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlməli siyasətinin nailiyyətlərini, bu kontekstdə qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyətini növbəti dəfə göstərdi.

Son onilliklərdə Azərbaycan və Rusiya münasibətlərinin uğurunu təmin edən əsas amillərdən biri budur ki, ölkələrimiz arasında əlaqələr dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabər hüquqluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurularaq inkişaf etdirilməkdədir. Ona görə də Azərbaycanla Rusiya arasında yaxın dostluq münasibətləri mövcuddur, dövlətlərarası dialoq yüksək səviyyədədir.

Böyük ticarət tərəfdaşı

Ölkəmizin ən böyük ticarət tərəfdaşlarından biri kimi Rusiya Azərbaycanın istehsal etdiyi bir çox məhsul üçün böyük ənənəvi istehlak məkanıdır. Eyni zamanda Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığı Rusiya üçün də xüsusi önəm daşıyır. Bunu nəzərə alaraq, mövcud imkanlardan qarşılıqlı şəkildə faydalanmaq, ticarət proseslərini daha da asanlaşdırmaq üçün son illər gəlməyə bərabər sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, yükdaşıma həcminin artırılması və digər bu kimi mühüm istiqamətlərdə ardıcıl addımlar atılır. Bu tədbirlərin müsbət effekti statistik göstəricilərdə də öz əksini tapmaqdadır. Belə ki, təkcə 2017-ci ildə müqayisədə 2023-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə - 4,4 milyard dollar çatıb. Bu ilin yanvar-iyul aylarında isə bu göstərici 2 milyard 572,8 milyon dollar olub.

İki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ilin nəticələrinə görə 2022-ci ilə müqayisədə 17 faiz artaraq 4,5 milyard dollar səviyyəsinə yüksəlib və 2024-cü ildə daha yüksək nəticə gözlənilir.

Iqtisadi-ticarət əlaqələrdə sənaye, kənd təsərrüfatı, turizm və tranzit axınının, yük daşıma həcminin artması xüsusi önəmdir. Eyni zamanda burada məxsusi vurğulanmalı bir məqam da var: Azərbaycan Rusiya ilə münasibətlərdə beynəlxalq normaların tələblərinə yüksək həssaslıqla əməl edər, global əməkdaşlıq mühitindəki etibarlı tərəfdaş imicini hər zaman qoruyub saxlayır. Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyaların müəyyən etdiyi çərçivələri, bəzi məhsulların ixracı ilə bağlı məhdudiyətləri nəzərə alıb. Bu baxımdan Rusiya ilə iqtisadi-ticarət əlaqələrinin yüksəlməsi hər hansı kənar amillərə deyil, məhz iki ölkənin mövcud potensialına əsaslanır. Bu, Azərbaycanı Rusiya ilə ticarət

Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı faydalar yaradır

dinamikasını beynəlxalq sanksiyalar altında olan məhsulların ixracı hesabına yüksəldən Ermənistanla fərqləndirir.

Azərbaycan regionun əsas logistika mərkəzinə çevrilir

Rusiya Prezidentinin Bakıya səfəri zamanı ən çox diqqət yönələn məsələlərdən biri də ölkələrimiz arasında "Şimal-Cənub" neqliyyat dəhlizinin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq perspektivləri oldu. Belə bir dəhlizin yaradılmasında məqsəd Hindistanla Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətinin azaldılmasıdır. Azərbaycan son onilliklərdə qurduğu mükəmməl neqliyyat infrastrukturunu, logistika mərkəzləri ilə bu dəhlizin reallaşmasında, effektiv şəkildə işlənməsində çox mühüm rol oynayır. Bu dəhlizin potensialından layihəyə qoşulmuş başqa dövlətlər kimi birgə istifadə, bu istiqamətdə əməkdaşlıq Azərbaycan-Rusiya münasibətlərində mühüm əhəmiyyət kəsb edir. "Şimal-Cənub" beynəlxalq neqliyyat dəhlizi ilə daşıma həcminin artırılması, dəhliz boyunca infrastruktur təminatının təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və digər bu kimi məsələlərlə bağlı əlaqələrinin uzunmüddətli perspektivlərinə işıq salır.

Azərbaycan digər global və regional əhəmiyyətli iqtisadi layihələrdə olduğu kimi, bu layihə üzrə də özünə dəyərli öhdəlikləri qısa müddət ərzində yüksək səviyyəyə yerinə yetirib. "Şimal-Cənub" neqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində həm dəmir yolu, həm də avtomobil yolu marşrutları ilə bağlı işlər tam yekunlaşıb. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında bu barədə bildirdi: "Deməli, yəni ki, Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu segmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğulduq. Biz ildə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışıraq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər".

Müasir tarixi reallıqlar dövründə bu dəhliz layihədə iştirak edən ölkələr və ümumilikdə beynəlxalq iqtisadiyyat üçün strateji önəm daşıyır. Dünyada mövcud olan global neqliyyat dəhlizləri arasında bu dəhlizin xüsusi yeri var və zaman keçdikcə "Şimal-Cənub" marşrutunun oynadığı rol daha da güclənəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuata verdikləri bəyanatlarla humanitar əməkdaşlıq sahəsində xüsusi diqqət yetirilir. Qeyd olunub ki, Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri mövcuddur.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.

Bir sözlə, humanitar əlaqələr fəal şəkildə genişlənir. İyun ayında Azərbaycanla Rusiya Mədəniyyəti Günləri uğurla keçirildi, bu çərçivədə sərgilər, konsertlər, teatr tamaşaları, başqa parlaq mədəniyyət hadisələri oldu. Rusiya Prezidentinin bəyanatında xüsusi vurğulandı ki, Azərbaycanda rus dilində hər yerdə və sərbət istifadə olunur. Azərbaycan Respublikasının rəhbərliyi bu tendensiyanı hərtərəfli dəstəkləyir.

Geniş tərkibdə görüş əsasında müzakirə olunan məsələlərdən biri də Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü idi. Azərbaycan rəhbərliyi tərəfindən bu ideya dəstəklənib. Sankt-Peterburq Dövlət Universiteti layihəyə qoşulmağa hazırdır. Rusiya Prezidenti bildirdi ki, xoş əməkdaşlıq əsasında, Azərbaycanlı dostlarımızı sentyabrda onuncu - yubiley Sankt-Peterburq Mədəniyyət Forumuna dəvət edirik.

Müstəqil siyasətin uğurları

Rusiya ilə əməkdaşlıq nümunəsi də göstərir ki, Azərbaycan müstəqil siyasətini uğurla davam etdirir, öz milli maraqları çərçivəsində bütün tərəflərə əməkdaşlığın inkişafına nail ola bilər. Bu gün Azərbaycan çox az sayda ölkələrdəndir ki, eyni zamanda həm Qərbi ölkələrə, həm də Avropa İttifaqı və digər ölkələrə yaxşı əlaqələr, qarşılıqlı faydalar yaradan münasibətlərə malikdir. Azərbaycan həm sürətlə inkişaf edən 5 ölkədən ibarət qrupun - Braziliyanın, Rusiyanın, Hindistanın, Çinin, Cənubi Afrika Respublikasının yaratdığı BRİKS təşkilatının fəaliyyətində, eləcə də ŞOS kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və digər aparıcı Qərb institutları ilə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Eyni zamanda ölkəmiz Qoşulmama Hərəkatının fəal üzvlərindən biri kimi hər hansı hərbi-siyasi platformalardan kənar durmağı bacarır.

Azərbaycan münasibət edən ölkələrə münasibətə də neytrallıq, obyektivliyi qoruyur. Bütün münasibətli məsələlərin beynəlxalq hüquq normaları, ölkələrin ərazi bütövlüyü prinsipi, ədalət meyarları əsasında həllinin tə-

rəfdarı kimi çıxış edir. Ölkəmizin hazırda həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətlərə malik olması Azərbaycan rəhbərliyinin belə məsələlərdə yüksək diplomatik məharətlə davranmasına nümunədir. Bu mövqə beynəlxalq səviyyədə də təqdir olunur və Azərbaycan kimi ölkələrin, cənab İlham Əliyev kimi liderlərin varlığı bir çox halda münasibətlərin nizama salınmasında böyük fayda verir. Təsəffüf deyil ki, Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırımağa çalışır və Azərbaycan qazının Ukrayna ərazisindəki qaz komerləri vasitəsilə nəqli nəzərdən keçirir. Təklif ilk növbədə Avropa İttifaqı və Ukrayna tərəfdən sənədləndirilir.

Azərbaycanın müasir dünya nizamındakı bu əhəmiyyətli rolunu şərtləndirən əsas faktorlardan biri də ölkəmizlə tərəfdaşlıq edən bütün dövlətlər, qurumlar, liderlər Prezident İlham Əliyevə güvənirlər. Sözlünə də imzası qədr dəyər verən Azərbaycan Liderinin öz prinsiplərinə, ölkəmizin qarşılıqlı razılaşmalara, etibarlı tərəfdaş imicinə nə qədər sadıqlığını fərqləndirir. Ona görə də hər kəs Azərbaycanla tərəfdaşlığa əminliklə maraqlıdır. Bu münasibətlərdən, əməkdaşlıqdan qarşılıqlı şəkildə faydalanmağa çalışır.

Dialoq məkanı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurlu siyasəti, şəxsi nüfuzu, sorişəsi, vəziyyətləri firsətlərə çevirmək qabiliyyəti, regionda maraqlı olan dövlətlərlə, o cümlədən Rusiya ilə qurulmuş düzgün münasibətlər sayəsində Azərbaycanı son əsrin ən böyük strateji hədəfinə çatdırdı. Xalqımız uzun illərdən bəri qarşımızda duran tarixi vəzifələrin həllinə nail oldu. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpə etdi. Hazırda ukrainalı ekspertlərin də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə götürmələri, Prezident İlham Əliyevin söylədiyi notisində Azərbaycanın Qərblə Rusiya arasında münasibət arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd etmələri, bunu yüksək qiymətləndirmələri realdır.

Bu gün Rusiya-Ukrayna qarşılıqlı maraqların sülh yolu ilə həllində həm Rusiya, həm də Ukrayna ilə xoş münasibətlərə malik ölkə kimi Azərbaycanın imkanlarından istifadə olunması istisna deyil. Bütün dünyada dialoq məkanı kimi tanınan Azərbaycan bunla daha bir münasibətin, insan itkilərinin, dağıntıların başa çatmasına töhfə verə bilər.

*İradə ƏLİYEVA,
"Azərbaycan"*

Ali dəyərlərin və humanizm prinsiplərinin təntənəsi naminə

Azərbaycan qadını tarixən müdriklik, müqəddəslik simvolu olub, iti zəkası, dərin düşüncəsi ilə dövlətçilik işində də, mədəni inkişafımızda da müstəsna xidmətlər göstərib.

Atabəylərin Möminə Xatunu və Mehriban Xatunu, XII əsr Şərqi İttibahının Azərbaycan ulduzu Məhsəti Gəncəvi, XV əsr Ağqoyunluların Sara Xatunu, Qarabağ Xanlığının sonuncu və rəssası - Xan qızı Natəvan, XX əsr Azərbaycan qadınının əldə etdiyi ən yüksək məziyyətləri özündə əks etdirən Zərifə xanım Əliyeva, yeni dövr Azərbaycan elmində önmüli iz buraxmış Aida xanım İmanquliyeva kimi mötəbər xanımlar tariximizin müxtəlif dövrlərində cəmiyyətin və dövlətçiliyin təkamülündə aparıcı qüvvə kimi çıxış etmiş və özlərindən sonrakı nəsillər üçün Azərbaycan qadınının mükəmməl örnəyinə çevrilmişlər. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan qadınlar bu gün də təkcə ana deyil, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudurlar. Onlardan biri və birincisi Mehriban xanım Əliyevdir. Mehriban xanımın təmsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Təsəffüf deyil ki, Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının obrazının formalaşmasında müstəsna rol malikdir.

Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik ideyalarının güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib. Humanizmi, xeyirxahlığı və necibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nöinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdən biridir. Onun bir qadın kimi formalaşdırdığı neciblik və humanizm ənənələri nöinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiramla qarşılanır. Xalqın sevimlisinə çevrilən Mehriban xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurlu davam etdirilməsində, Prezident İlham Əliyevin "Güclü Azərbaycan" modelinin gerçəkləşdirilməsində müstəsna rolunu və mövqeyi olan, modern Azərbaycan qadını obrazını ölkəmizdə və beynəlxalq aləmdə parlaq sərəttəf canlandıran, adı dünya gəndər tarixinə fəxrətlə yazılan liderdir.

Mehriban Əliyeva Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi dövlət başçısı ilə birlikdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarşısında duran bütün vəzifələri şərf-ölünə yerinə yetirir. "Ölkəyə və insanlara xidmət edirməyə, bu mənim üçün ən yüksək mükafatdır" deyə Mehriban xanım Azərbaycanın ən ali mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif edilməsi onun əməyinə dövlət səviyyəsində verilən yüksək dəyərini təzahürüdür.

Heydər Əliyev Fondunun prezidenti olaraq Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq sayısız insanların mənəvi dostuna çevrilib. Onun həyata keçirdiyi layihə və proqramların



əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi kimi yüksək səviyyəli konfranslarda, festivallarda iştirak edir, eyni zamanda belə miqyaslı tədbirlərə Azərbaycanın evsahibliyi etməsinə nail olur. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan haqqında cəmiyyətin colb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizmi meyarına söykənir.

Mehriban xanımın genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sistemində inteqrasiyasını təmin etmək məqsədində də dayanır. Fondun "Yenişən Azərbaycan" proqramı təhsil sahəsində sayısız nailiyyətlərə səbəb olub. Bu layihə çərçivəsində yüzlərlə məktəb, onlarca uşaq bağçası və ictimai məktəblər tikilib, təmir olunub, yüksək standartlara cavab verən avadanlıqlarla təchiz edilmiş. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün imkanlar yaradır. "Təhsilə dost" layihəsi isə təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Və Heydər Əliyev Fondu tərəfindən uğurla reallaşdırılan bu layihənin əhatə dairəsi, coğrafiyası gündən-günə genişlənir. Layihə artıq ölkə miqyasından çıxaraq beynəlxalq humanitar missiyaya çevrilib.

İnsanlara bağlılığı onun daxilindən, mənəvi dünyasından, soy-kökündən irəliləyir. Mehriban xanım hər zaman elm, təhsil, səhiyyə sahələrində misilsiz xidmətlərinə, həmçinin xeyirxahlığına görə xalqımızın qəlbində, yaddaşındadır. Çünki onun xidmətlərinin sevinci yüzlərlə insanın ömrü səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inamı artırıb. Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olan uşaqların mənəvi anası, böyük dayanağıdır. Harada yardıma ehtiyacı olan varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qələbinin sosi ilə bütün qüvvəsini, zamanını təmənənəsiz olaraq insanların rifahına, xoşbəxt yaşamağına sərf edir.

Sevgi və hörmət elə bir duyğudur ki, kimsə onu zərər və ya sifarişlə əldə edə bilməz. Sevgi və hörmət insanın öz şəxsi keyfiyyətləri, xarakter özəllikləri sayəsində qazanılır. Xalq onu mərhəmətinə, səfətinə, diqqətinə, qayğısına görə sevir. Mehriban xanım hər dəfə şəhid anasını qucaqlayanda, ağrıcaq bir nəvənin əllərindən öpəndə, şəhid balasını köksünə sıxanda, qazımizin yararsız sığal çəkəndə könlümüzdə taxt qurur. 44 günlük Vətən müharibəsində "Sizin Mehriban" imzası ilə xalq mücahidlərindəki səmimiyyət, vətənpərvərlik, qayğıkeçlik duyğusu hər bir Azərbaycan vətəndaşına onu bir daha sevdirdi. Bundan əvvəl isə birinci xanım Aprel döyüşləri şəhidlərinə Heydər məscidində verilən ehtiram zamanı içəri örpəklə daxil olaraq şəhid ana, bacı və qızları ilə bir sırada əyləşib onların dərdlərinə şorik çıxması ilə Vətən yolunda qurban gedənlərə hörmət və qayğısını ifadə etmişdi. Bu ali ehtiram, ulvi ünsiyyətdə mərhəmətli bir ana üsüynin, qayğıkeç siyasi xadimin milli xarakterini var idi.

Torpaqlarımız erməni işğalından azad edildikdən sonra Müzəffər Ali Baş Komandanın o bölgələrə bütün səfərlərində Mehriban xanım həmişə Prezidentin yanında. Erməni vandalları tərəfindən dağıdılmış Ağdamdakı Cümə məscidinin ziyanatı, orada şəhidlərimizin ruhuna dualar oxunması və məscidə müqəddəs "Qurani-Kərim" in başlanılması zamanı da, təkcə tariximiz deyil, həm də ruhumuzun birliyinin abidəsi olan Xudafərin körpüsünün ziyanatı vaxtı da, müqəddəs Şuşada Novruz tonqalı qalananda da, "Xarı bülbül" festivalı keçiriləndə də, Zəngilanda "Ağlı kənd" layihəsinin, Füzulidə, Laçında hava limanının təməli qoyulanda da, 3260 metr hündürlüyündə Murovdag zirvəsini aşb Kəlbəcərdə gedəndə də Mehriban xanım Prezident İlham Əliyevin etibarlı silahdaşı olmuşdur.

Ən maraqlısı budur ki, müqəddəs yerləri bir ilk olaraq Mehriban xanımın telefonunun kamerasından, çəkdiyi videolardan görünmüş və Prezidentin şərhini dinləmişik. Hər birimiz işğaldan azad olmuş torpaqların məhz Mehriban xanımın gözündən, obyektivindən izləməyi sevmişik. O, bütün rəsmiyyəti kənara qoyaraq işğaldan azad olunmuş əraziləri, orada yeni qurulacaq şəhərlərin planlarını yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inamı artırıb. Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olan uşaqların mənəvi anası, böyük dayanağıdır. Harada yardıma ehtiyacı olan varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qələbinin sosi ilə bütün qüvvəsini, zamanını təmənənəsiz olaraq insanların rifahına, xoşbəxt yaşamağına sərf edir.

Sevgi və hörmət elə bir duyğudur ki, kimsə onu zərər və ya sifarişlə əldə edə bilməz. Sevgi və hörmət insanın öz şəxsi keyfiyyətləri, xarakter özəllikləri sayəsində qazanılır. Xalq onu mərhəmətinə, səfətinə, diqqətinə, qayğısına görə sevir. Mehriban xanım hər dəfə şəhid anasını qucaqlayanda, ağrıcaq bir nəvənin əllərindən öpəndə, şəhid balasını köksünə sıxanda, qazımizin yararsız sığal çəkəndə könlümüzdə taxt qurur. 44 günlük Vətən müharibəsində "Sizin Mehriban" imzası ilə xalq mücahidlərindəki səmimiyyət, vətənpərvərlik, qayğıkeçlik duyğusu hər bir Azərbaycan vətəndaşına onu bir daha sevdirdi. Bundan əvvəl isə birinci xanım Aprel döyüşləri şəhidlərinə Heydər məscidində verilən ehtiram zamanı içəri örpəklə daxil olaraq şəhid ana, bacı və qızları ilə bir sırada əyləşib onların dərdlərinə şorik çıxması ilə Vətən yolunda qurban gedənlərə hörmət və qayğısını ifadə etmişdi. Bu ali ehtiram, ulvi ünsiyyətdə mərhəmətli bir ana üsüynin, qayğıkeç siyasi xadimin milli xarakterini var idi.

Ən maraqlısı budur ki, müqəddəs yerləri bir ilk olaraq Mehriban xanımın telefonunun kamerasından, çəkdiyi videolardan görünmüş və Prezidentin şərhini dinləmişik. Hər birimiz işğaldan azad olmuş torpaqların məhz Mehriban xanımın gözündən, obyektivindən izləməyi sevmişik. O, bütün rəsmiyyəti kənara qoyaraq işğaldan azad olunmuş əraziləri, orada yeni qurulacaq şəhərlərin planlarını yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inamı artırıb. Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olan uşaqların mənəvi anası, böyük dayanağıdır. Harada yardıma ehtiyacı olan varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qələbinin sosi ilə bütün qüvvəsini, zamanını təmənənəsiz olaraq insanların rifahına, xoşbəxt yaşamağına sərf edir.

Sevgi və hörmət elə bir duyğudur ki, kimsə onu zərər və ya sifarişlə əldə edə bilməz. Sevgi və hörmət insanın öz şəxsi keyfiyyətləri, xarakter özəllikləri sayəsində qazanılır. Xalq onu mərhəmətinə, səfətinə, diqqətinə, qayğısına görə sevir. Mehriban xanım hər dəfə şəhid anasını qucaqlayanda, ağrıcaq bir nəvənin əllərindən öpəndə, şəhid balasını köksünə sıxanda, qazımizin yararsız sığal çəkəndə könlümüzdə taxt qurur. 44 günlük Vətən müharibəsində "Sizin Mehriban" imzası ilə xalq mücahidlərindəki səmimiyyət, vətənpərvərlik, qayğıkeçlik duyğusu hər bir Azərbaycan vətəndaşına onu bir daha sevdirdi. Bundan əvvəl isə birinci xanım Aprel döyüşləri şəhidlərinə Heydər məscidində verilən ehtiram zamanı içəri örpəklə daxil olaraq şəhid ana, bacı və qızları ilə bir sırada əyləşib onların dərdlərinə şorik çıxması ilə Vətən yolunda qurban gedənlərə hörmət və qayğısını ifadə etmişdi. Bu ali ehtiram, ulvi ünsiyyətdə mərhəmətli bir ana üsüynin, qayğıkeç siyasi xadimin milli xarakterini var idi.

Torpaqlarımız erməni işğalından azad edildikdən sonra Müzəffər Ali Baş Komandanın o bölgələrə bütün səfərlərində Mehriban xanım həmişə Prezidentin yanında. Erməni vandalları tərəfindən dağıdılmış Ağdamdakı Cümə məscidinin ziyanatı, orada şəhidlərimizin ruhuna dualar oxunması və məscidə müqəddəs "Qurani-Kərim" in başlanılması zamanı da, təkcə tariximiz deyil, həm də ruhumuzun birliyinin abidəsi olan Xudafərin körpüsünün ziyanatı vaxtı da, müqəddəs Şuşada Novruz tonqalı qalananda da, "Xarı bülbül" festivalı keçiriləndə də, Zəngilanda "Ağlı kənd" layihəsinin, Füzulidə, Laçında hava limanının təməli qoyulanda da, 3260 metr hündürlüyündə Murovdag zirvəsini aşb Kəlbəcərdə gedəndə də Mehriban xanım Prezident İlham Əliyevin etibarlı silahdaşı olmuşdur.

Ən maraqlısı budur ki, müqəddəs yerləri bir ilk olaraq Mehriban xanımın telefonunun kamerasından, çəkdiyi videolardan görünmüş və Prezidentin şərhini dinləmişik. Hər birimiz işğaldan azad olmuş torpaqların məhz Mehriban xanımın gözündən, obyektivindən izləməyi sevmişik. O, bütün rəsmiyyəti kənara qoyaraq işğaldan azad olunmuş əraziləri, orada yeni qurulacaq şəhərlərin planlarını yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inamı artırıb. Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olan uşaqların mənəvi anası, böyük dayanağıdır. Harada yardıma ehtiyacı olan varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qələbinin sosi ilə bütün qüvvəsini, zamanını təmənənəsiz olaraq insanların rifahına, xoşbəxt yaşamağına sərf edir.

Sevgi və hörmət elə bir duyğudur ki, kimsə onu zərər və ya sifarişlə əldə edə bilməz. Sevgi və hörmət insanın öz şəxsi keyfiyyətləri, xarakter özəllikləri sayəsində qazanılır. Xalq onu mərhəmətinə, səfətinə, diqqətinə, qayğısına görə sevir. Mehriban xanım hər dəfə şəhid anasını qucaqlayanda, ağrıcaq bir nəvənin əllərindən öpəndə, şəhid balasını köksünə sıxanda, qazımizin yararsız sığal çəkəndə könlümüzdə taxt qurur. 44 günlük Vətən müharibəsində "Sizin Mehriban" imzası ilə xalq mücahidlərindəki səmimiyyət, vətənpərvərlik, qayğıkeçlik duyğusu hər bir Azərbaycan vətəndaşına onu bir daha sevdirdi. Bundan əvvəl isə birinci xanım Aprel döyüşləri şəhidlərinə Heydər məscidində verilən ehtiram zamanı içəri örpəklə daxil olaraq şəhid ana, bacı və qızları ilə bir sırada əyləşib onların dərdlərinə şorik çıxması ilə Vətən yolunda qurban gedənlərə hörmət və qayğısını ifadə etmişdi. Bu ali ehtiram, ulvi ünsiyyətdə mərhəmətli bir ana üsüynin, qayğıkeç siyasi xadimin milli xarakterini var idi.

*Parvənə ƏLİYEVA,
ADNSU-nun nəzdində
Sənaye və Texnologiya
Kollecinin direktor müavini*

Felyeton

Bu da sonu

Erməni haxçıxı amerikalı ermənipərəsti "ağ güne" çıxartdı

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistan ordusunu məhv etdi, onu fərarilər və qorxaqlar yığnağına çevirdi, işğal etdikləri ərazilərdən iti qovan kimi qovdu!

Özünü "məğlubedilməz xalq", ordusunu "məğlubedilməz ordu" adlandıranları diz üstə çökdürdü, kapitulyasiya aktını imzalamaya məcbur etdi!

Əsrlərdir davam edən "Qarabağ münaqişəsinə", "dönizdən-dənizdə böyük Ermənistan" mifinə birdəfəlik son qoydu!

Zəfər müharibəsində təkə Ermənistan ordusu, onun forpost dövləti, müdafiəçiləri və havadarları biabırçı məğlubiyyətə uğradıldı.

Vətən müharibəsində dünya erməniliyi də məğlub edildi.

O dünya erməniliyi ki, erməni diasporu şəklində Fransa, ABŞ, Niderland kimi dövlətləri barmağına dolayır.

Necə dolayır?

Çox sadə üsulla:

- Dünyada yaşayan bütün ermənilərdən hər ay yığıqları "üzvlükhəqqı"ndan formalaşan böyük məbləğdəki vəsaitin bir qismini öz maraqlarını təmin etmək üçün xərcləyərək;
- Təşkilatlandığı dövlətlərdə ölkənin siyasi həyatına, dövlət siyasətinin formalaşmasına müxtəlif vasitələrlə təsir göstərərək;
- Ölkələrindəki senator və konqresmenləri, siyasi figurları rüşvət və korrupsiya yolu ilə ələ alaraq;
- Erməni "haxçıxları"ni vəzifə və söz sahibi olanlara ödəyərək beyinlərini arvadları vasitəsilə öz xeyirlərinə çevirərək.

Bəli, erməni diasporu ən güclü dövlətlərin ən səlahiyyətli olanı belə alət etməyi, öz oyunlarının "piyada" iştirakçısı qismində işlətməyi məharətlə bacarır.

Bəli, erməni diasporu öz kadrlarını müxtəlif KİV-lərdə, o cümlədən telekanallarda, informasiya agentliklərində yerləşdirməklə onları "erməni istəkləri"nin rüpu-ru etməyi də sevirlər!

Hələ harasıdır...

Erməni diasporları öz pulları və "seçici səsleri" ilə hətta ABŞ, Fransa kimi ölkələrdə belə prezidentliyə namizədləri irəlicədən ələ almağın, özlərindən asılı vəziyyətə salmağın, sonra bu asılılıqdan istifadə edərək onlara öz dövlətlərinin yox, erməni maraqlarını təmin etməyin ustasıdır.

Baxın, uzun illər mübarizə aparıldıqdan sonra Amerikadakı erməni diasporu ABŞ Prezidenti Baydeni ənənəvi 24 aprel çıxışında "erməni soyqırımı" ifadəsini işlətməyə vadar etdi.

Bəli, ermənilər bununla öz arzularına çatdılar.

Amma bu ifadə ilə nə dünya dağıldı, nə də bir şey dəyişdi.

Hansısa prezidentin məcburiyyət qarşısında qalaraq "erməni soyqırımı" ifadəsini işlətməsi əsl həqiqəti dəyişmir!

Tarix və tarixdə baş verənlər heç zaman yenidən yazılmaz!

Heç bu ifadədən sonra da ermənilər öz arxivlərinin qapısını tarixçilərin və ictimaiyyətin üzünə açma bilmirlər.

Çünki saxtakarlıq sözə, dildə olur...

Tarixi və tarixi mənbələri saxtalaşdırmaq isə erməni diasporlarının belə gücü çatacağı məsələ deyil!



Amma bu dəyişikliklər təkə erməni haxçıxına olan sonsuz məhəbbətdən doğmurdu...

Bu "məhəbbət"i şiddətləndirən arvadının vasitəçiliyi ilə müxtəlif formada, müxtəlif mənbələrdən aldığı rüşvətlər, korrupsiya və xəyanət əməlləri idi.

Bob Menendez Senatda olduğu müddətdə var qüvvəsi ilə Türkiyəyə, Azərbaycana qarşı fəaliyyət göstərdi.

Erməni yalanlarının müdafiəsini Azərbaycan həqiqətlərindən, beynəlxalq hüquqdan üstün tutdu.

Bacardığı qədər ədalətsizliklər etdi.

Menendez bir "ilk"ə də imza atıb.

O, ilk senatordur ki, Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi ittiham və məhkum olunur!

Fərdi qaydada isə bu, onun ikinci "iş"idir.

Çünki Senat üzvü olduğu dövrdə ikinci dəfədir ki, federal cinayət əməli törədib.

Birinci işində birtəhər yaxasını qurtarsa da, bu dəfə möhkəm və sübutlarla ilişdi.

ABŞ-nin maraqlarını erməni maraqlarına qurban verənin aqibəti belə də olmalıydı!

çatmayacaq, nə həbsxanadan çıxara biləcək, nə də cəzasını yüngülləşdirəcək...

Menendez isə öz növbəsində həbsxanada "yatacağı" 200 ildən çox bir müddətdə nə erməni diasporuna, nə də Ermənistana kömək göstərə biləcək.

Onun da əli heç yana çatmayacaq...

Dünyanın işinə bax:

- Oğurluqla da olsa, milyon dollardan çox dəyəri olan evin;
- Evində milyonlarla dollar pulun;
- Külçələrlə qızılın ola;
- Senatda isə babat vəzifə tutarsan...

Amma bütün bunları buraxıb hörmətli, izzətli cinayətkar kimi türmədə yatasan!

Bunu ancaq erməni Ruben Vardanyan və amerikalı Bob Menendez bacararlar...

◆ ◆ ◆

Keçmiş senator ömrünün sonunadək antitürk və anti-Azərbaycan fəaliyyətini davam etdirə bilməyəcəkdir!

Dözülməz dərd budur ki, korrupsiya yolu ilə yığıdığı pulları, rüşvət aldığı qızıl külçələrini də satıb xərcləyərək, keyfə qoya bilməyəcəkdir!

Heç o haram vəsaitdən "sevimli arvadı" da bəhrələnməyəcək!

Nəhayət, ilahi ədalət qələbə çalaraq onu layiq olduğu yerə göndərdi!

Əgər bundan sonra daha 200 il də yaşasa, necə deyərək, qalmağa yeri, yeməyə çörəyi vardır.

Gec olar, güc olar demişlər.

Azərbaycan isə öz gücü və imkanları hesabına bütün istəklərinə çatmağa qadirdir!

Bobkimiləri onun üçün maneə və əngəl deyil!

Bəxtiyar SADIQOV

Qərbi Ermənistanı məhv etmək üçün səfərbər olub

Bu ölkənin sürətlə silahlandırılması ona yaxşı heç nə vəd etmir

Qərbi Cənubi Qafqazda sabitliyin yaranmasında, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində maraqlı olmadığı deyildir. Fransa və ABŞ indiyə qədər bunun üçün ən müxtəlif yollara baş vurublar. Regionumuzda sülhə qarşı çıxanların öz niyyətlərini həyata keçirmək üçün atdıqları məkrli addımlardan biri də Ermənistanın militarizasiyasıdır.

Ermənistan Almaniyası və ABŞ silahları da göndərilir

"Caliber.az" analitik-informasiya portalının bununla bağlı əldə etdiyi məlumatlar bir daha göstərir ki, başda Fransa və ABŞ olmaqla Qərbi Ermənistanı hücum xarakterli silahlarla təmin etmək üçün fəaliyyətlərini daha da sürətləndiriblər. Belə ki, redaksiyaya təsdiqlənmiş diplomatik və hərbi mənbələrdən daxil olan eksklüziv materiallara əsasən, son bir neçə həftə ərzində Fransanın 155 mm-lik SEZAR özüyərən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və "hava-hava" tipli raketləri Ermənistanı çatdırılıb. Məlumatda o da bildirilir ki, Rusiya-Ukrayna müharibəsinin əvvəlində Fransa ordusunun balansında cəmi 76 SEZAR qurğusu olub və onun bir diviziyası (12 ədəd) Ermənistanı göndərilib. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarca R511 və R530 "hava-hava" tipli raketlər, 30 ERYX tank əleyhinə raket, Almaniyası istehsalı olan DM32 qumbaraatanları və "Panzerfaust 3" tank əleyhinə sistemləri verilib. Ermənistanın həmçinin Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yayılm atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri də göndərilib.

Hərbi ekspertlərin fikrincə, R511 və R530 "hava-hava" tipli raketlər müvafiq modifikasiyalardan sonra Ermənistandakı Su-30 SM qırıcılarında quraşdırılacaq. Məlumatda bildirilir ki, Hindistanda belə



modifikasiyalar üçün presedentlər var və ola bilsin ki, uyğunlaşma prosesi müvafiq təcrübəyə malik Hindistanlı hərbi mütəxəssislər tərəfindən aparılacaq.

Onu da qeyd edək ki, Ermənistanı göndərilən silahlar arasında Almaniyası ABŞ silahlarının olması xüsusilə diqqəti çəkir. "Caliber.az"ın yazdığına görə, bu silahların Ermənistanı çatdırılması faktı onu göstərir ki, Almaniyası və ABŞ fransızlara müvafiq icazələr verib. Çünki təsdiq proseduru olmadan Almaniyası və ABŞ silahları Ermənistan ordusunun sərəncamına göndərilə bilməzdi. ABŞ-nin Ermənistanı hərbi silahlandırılmasında bilavasitə iştirak

etməsi məlum idi. Almanların isə bu prosedə iştirakı yeni məlumatdır.

Silahlar İran vasitəsilə çatdırılır

Silahların Ermənistanı çatdırılmasına gəldikdə, "Caliber.az" yazır ki, onlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir. Oradan isə İranın "Merac" aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistanı çatdırır. Fransa silahları ilə yanaşı, İran "Bəndər-Abbas" limanı vasitəsilə Hindistandan Ermənistanı göndərilən hərbi yükləri də qəbul edir.

Azərbaycanla ortaq dəyərləri bölüşən İranın bu prosedə iştirakı, əlbəttə ki, təəssüf doğurur. Özünü islam dövləti adlandıran İranın Ermənistanı dəstəyi müəssəlman təəssübkeşliyi ilə bir araya sığmır. Torpaqlarımızın işğal altında olduğu dövrdə Ermənistanın yanında olan, Qarabağ və Şərqi Zəngəzurdə islam dəyərlərinin məhv edilməsinə, məscidlərimizdə donuz saxlanılmasına göz yuman, 44 günlük müharibənin nəticələri ilə barışa bilməyən İrandan başqa nə gözləyəsən?

Onu da qeyd edək ki, Ermənistanı verən həm Fransa, həm də Hindistan

silahları qismən rəsmi bəyan edilir. Onların əsas hissəsi mülki mallar adı ilə daşınır. Bu, öz növbəsində beynəlxalq ticarət hüququnun və logistika fəaliyyətinə tənzimləyən beynəlxalq qaydaların kobud şəkildə pozulmasıdır. Yeni Ermənistanı silahların ötürülməsi qaçaqmalçılıqdır.

Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir. Ona görə də işğalçı və təcavüzkar dövlətin yenidən silahlandırılması heç bir halda xoşniyyətli ola bilməz. Bütün bunlar Ermənistan vasitəsilə regionda gərginliyin saxlanılmasına xidmət edir.

Əlbəttə, Azərbaycan dövləti baş verənləri diqqətlə izləyir. Silahlandırılan Ermənistanın revanşizm həvəsinə düşməsi isə onun növbəti ağır məğlubiyyəti ola bilər. Çünki Ermənistan nə qədər silahlandırılarsa da, Azərbaycanın hərbi gücü qarşısında zəifdir. Üstəlik şərti sərhəddə də bütün əlverişli və strateji mövqelər Azərbaycanın nəzarətindədir. Beləliklə, Qərbi Ermənistanı məhv sürükləyir. Çünki sürətlə silahlandırılması bu ölkəyə yaxşı heç nə vəd etmir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



Milli Məclisə seçkilərlə əlaqədar 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb

Avqustun 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, övvəlcə komissiyanın avqustun 16-da keçirilən iclasının protokolu təsdiq olunub.

Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərlə əlaqədar seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsinə baxılıb.

Seçkilərin yüksək səviyyədə hazırlanması üçün lazımi addımlar atıldığı, seçki subyektlərinə hərtərəfli şərait və geniş imkanlar yaradıldığı vurğulanaraq diqqətə çatdırılıb ki, qarşıdan gələn seçkilərdə çoxsaylı yerli və beynəlxalq müşahidəçilər, media mənsubları, fərqli aşkarlıq institutları azad və sərbəst şəkildə iştirak edə bilərlər.

Bildirilib ki, Azərbaycanda keçirilən seçkilərdə digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən geniş və effektiv istifadə edilməsi səsvermə günü də aşkarlığın, həmçinin şəffaflığın daha böyük miqyasda təminatına önəmli töhfələr verir.

Xüsusilə qeyd olunub ki, ölkəmizin seçki təcrübəsində 16 ildir uğurla tətbiq olunan veb-kamera təcrübəsi seçki günü səsvermə məntəqələrində proseslərin gedişini hamı üçün açıq platformada bütünlüklə, arasıksilmədən və real vaxt rejimində dünyanın istənilən yerindən heç bir qeydiyyat tələb olunmadan internet istifadəçiləri tərəfindən müşahidə etməyə imkan yaradır. İndiyədək keçirilən seçkilərin müşahidəsində iştirak edən aşkarlıq institutları, yerli və beynəlxalq subyektlər, media nü-



mayəndələri, peşəkar seçki mütəxəssisləri veb-kameralardan istifadəni mütərəqqi nailiyyət kimi yüksək qiymətləndiriblər.

Komissiya üzvlərinin müzakirəsi zamanı Milli Məclisə seçkilərdə veb-kameralardan istifadə edilməsinin seçki günü aşkarlığın və şəffaflığın daha da yüksəldilməsində əlavə vasitə kimi mühüm rol oynayacağına əminlik ifadə olunub.

İclasda əlavə də bildirilib ki, Milli Məclisə seçkilərlə əlaqədar veb-kameraların tətbiqi layihəsi Mərkəzi Seçki Komissiyasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə sıx əməkdaşlığı şəraitində gerçəkləşdirilib.

Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Milli Məclisə seçkilərdə də səsvermə günü seçki məntəqələrində proseslərin texniki parametrləri gücləndirilmiş və daha da təkmilləşdirilmiş veb-kameralar vasitəsilə övvəlcədən axradək, birbaşa və arasıksilmədən müşahidə olunması, keyfiyyətli, fasiləsiz yayım imkanlarının təmin edilməsi məqsədilə zəruri texniki və digər şərtlər çərçivəsində 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verib. Komissiyanın qərarında habelə veb-kameraların quraşdırılması üçün lazımi fəaliyyətin, texniki və digər şərtlərin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilərək başa çatdırılması və veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısının dərc edilməsi nəzərdə tutulub.

Beynəlxalq müşahidə missiyalarının təmsilçiləri, məşvəratçı səs hüquqlu komissiya üzvü, xüsusilə icazə almış müşahidəçi və media mənsublarının bilavasitə iştirakı ilə keçirilən iclasda həmçinin 7 sayılı Səbail seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik olunub və cari məsələlərə baxılıb.

QƏRAR № 32/151

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 avqust tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərar alır:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 avqust tarixli iclasının protokolu təsdiq edilsin.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

22.08.2024

Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun iclası keçirilib

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərlə əlaqədar avqustun 22-də Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində Mətbuat qrupunun iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsinin AZƏRTAC-a bildirdikləri ki, beynəlxalq müşahidə missiyası təmsilçilərinin də qatıldığı iclasda Mətbuat qrupunun tərkibinə daxil olan MSK üzvləri və media subyektlərinin nümayəndələri iştirak ediblər.

İclasda əvvəlcə Mətbuat qrupunun funksiya, səlahiyyət və vəzifələrindən bəhs olunaraq diqqətə çatdırılıb ki, qrup mediada seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl edilməsinə nəzarətə həyata keçirir. Üzvlərinin əksəriyyəti jurnalistika sahəsində çalışan mütəxəssislərdən ibarət olan Mətbuat qrupunun fəaliyyəti Seçki Məcəlləsi və MSK tərəfindən qəbul edilmiş müvafiq əsasnamə ilə tənzimlənir. Mətbuat qrupu öz fəaliyyətində qanunvericiliklə müəyyən edilmiş norma və tələbləri rəhbər tutmaqla, mediada seçkiqabağı təşviqatın aparılmasının qayda və üsullarına əməl olunması üçün tədbirlər görür, zəruri hallarda həmin müdaxilələri öz təkliflərini MSK-nın müzakirəsinə çıx-



xıran. Sonra medianın seçkilərdə rol və vəzifələrindən söhbət açılıb, media mənsublarının seçkilərdə azad, sərbəst şəkildə iştirak etdikləri, proseslərin gedişi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynadığı qeyd olunub. Vurğulanıb ki, qrup mediada seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl edilməsinə nəzarətə həyata keçirir. Üzvlərinin əksəriyyəti jurnalistika sahəsində çalışan mütəxəssislərdən ibarət olan Mətbuat qrupunun fəaliyyəti Seçki Məcəlləsi və MSK tərəfindən qəbul edilmiş müvafiq əsasnamə ilə tənzimlənir. Mətbuat qrupu öz fəaliyyətində qanunvericiliklə müəyyən edilmiş norma və tələbləri rəhbər tutmaqla, mediada seçkiqabağı təşviqatın aparılmasının qayda və üsullarına əməl olunması üçün tədbirlər görür, zəruri hallarda həmin müdaxilələri öz təkliflərini MSK-nın müzakirəsinə çıx-

seçki iştirakçılarının maarifləndirilməsinə hədəflənən genişmiqyaslı layihələrin reallaşdırıldığı bildirilib. Qarşıdan gələn seçkilərdə seçkiqabağı təşviqatın aparılması qaydalarına barədə məlumat verildikdən diqqətə çatdırılıb ki, seçkilərin mühüm mərhələlərindən biri olan seçkiqabağı təşviqat kampaniyasının sivil, müasir tələblərə cavab verən şəraitdə keçməsi üçün bütün təşviqat subyektlərinə geniş imkanlar və hərtərəfli bərabər şərait yaradılıb. Avqustun 9-dan start götürən təşviqat kampaniyası namizədlərin yüksək fəallığı şəraitində müvəffəqiyyətli davam edir. Seçki Məcəlləsinin tələblərinə əsasən, Milli Məclisə seçkilərdə namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, habelə namizədi qeydə alınmış siyasi partiyalar, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş

şəxsləri seçkiqabağı təşviqat aparmaq hüququna malikdirlər. MSK nəzdində Mətbuat qrupu mediada seçkiqabağı təşviqatın aparılarkən qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyini bir daha vurğulayıb, müvafiq tələblərə əməl edilməsinin qanuni məsuliyyət doğurduğunu xatırladıb, media mənsublarının üzvlərinə düşən vəzifələri ləyiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.

Mətbuat qrupu seçkiqabağı təşviqat kampaniyası ilə əlaqədar zərurət yaranıqda və ya aidiyyəti üzrə müdaxiləni tələf edən vəzifədarların iclaslarında keçirilən müzakirələrdə iştirakçıların suallarına aydınlıq gətirildikdən sonra iclas işini yekunlaşdırıb.

QƏRAR № 32/152

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 40.1-ci maddəsinə görə seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır.

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərin yüksək səviyyədə hazırlanması üçün lazımi addımlar atılmış, seçki prosesinin iştirakçılara hərtərəfli şərait və geniş imkanlar yaradılmışdır. Çoxsaylı yerli və beynəlxalq (xarici) müşahidəçilər, o cümlədən media nümayəndələri və müxtəlif aşkarlıq institutları seçki kampaniyasında heç bir maneə olmadan, azad və sərbəst şəkildə iştirak edə bilərlər.

Seçkilərdə müxtəlif metod və vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərinin səmərəli tətbiq olunması səsvermə günü seçki məntəqələrindəki prosesləri övvəlcədən axradək fasiləsiz izləməyi, arasıksilmədən, dolğun və əhatəli müşahidə aparmağı, beləliklə, şəffaflığın daha geniş miqyasda gerçəkləşdirilməsini tam təmin edir.

Bütün digər vasitələrlə yanaşı, seçki günü səsvermə məntəqələrində proseslərin gedişinin hər kəs üçün açıq platformada bütünlüklə və fasiləsiz olaraq real vaxt rejimində internet istifadəçiləri tərəfindən heç bir qeydiyyat tələb olunmadan müşahidə edilməsi məqsədilə 2008-ci ildən etibarən ölkədə keçirilən seçki və referendumlarda veb-kameralardan istifadə təcrübəsi müvəffəqiyyətli tətbiq olunur. Övvəlcə 500, sonradan isə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar seçki məntəqələri fəaliyyəti başladığı vaxtdan, səsvermə proses-

si, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, səsli səsli hesablınması, səsvermənin nəticələrinin müəyyən edilməsi, bütün proseslərin asanlıqla müşahidəsinə, aşkarlığın və şəffaflığın ən yüksək səviyyədə təmin olunmasına imkan yaradır. Ölkədə keçirilən seçkilərin izlənməsinə qatılmış çoxsaylı aşkarlıq institutları, yerli və beynəlxalq (xarici) müşahidəçilər, media nümayəndələri, eləcə də peşəkar seçki mütəxəssisləri veb-kameralardan istifadəni mütərəqqi nailiyyət kimi yüksək qiymətləndirib, bir sıra ölkələr öz seçki praktikalarında bu səmərəli təcrübədən bəhrələnməklə müvafiq layihələrin tətbiqi istiqamətində addımlar atmışlar.

Seçki günü ictimaiyyətin səsvermənin gedişini veb-kameralarla müşahidəsi yolu ilə də aşkarlığın təmin edilməsi və bu prosesin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) özündə ümumi qaydaları ehtiva edən "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları"nı qəbul etmişdir.

Yuxarıda qeyd edilənləri, həmçinin seçki günü proseslərində şəffaflığın daha da artırılmasına bilavasitə xidmət göstərən bu uğurlu təcrübəni nəzərə alaraq, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə də səsvermə prosesinin texniki parametrləri gücləndirilmiş və daha da təkmilləşdirilmiş veb-kameralar vasitəsilə birbaşa müşahidəsi, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri

olan texniki və digər şərtlər çərçivəsində respublika üzrə 119 seçki dairəsinə əhatə edən 1000 (bir min) seçki məntəqəsində veb-kameraların quraşdırılması və həmin seçki məntəqələrinin siyahısı dərc olunmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 110-cu maddələrinə, "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları"nın 1.1-ci və 2.2-ci bəndlərinə uyğun olaraq qərar alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdə səsvermə günü seçki məntəqələrində səsvermə prosesinin, səsvermənin yekunlarının müəyyən edilməsinin və səsvermənin nəticələri haqqında protokolun doldurulmasının övvəlcədən axradək fasiləsiz müşahidəsi məqsədilə 119 seçki dairəsi üzrə 1000 (bir min) seçki məntəqəsində veb-kamera quraşdırılsın.

2. Veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin təmin olunması ilə əlaqədar müvafiq tədbirlər görülməklə başa çatdırılsın.

3. Veb-kamera quraşdırılmış seçki məntəqələrinin siyahısı dərc olunsun (siyahı əlavə edilir).

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

22.08.2024

QƏRAR № 32/153

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərar alır:

Gülnarə Rza qızı Mustafayeva 7 sayılı Səbail seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

22.08.2024



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənənar seçkilərdə müşahidə üçün veb-kamera quraşdırılan seçki məntəqələrinin

SİYAHISI

(119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsi)

Seçki dairəsinin sıra sayı və adı	Veb-kamera quraşdırılan seçki məntəqələrinin sıra sayı
1 sayılı Şorur - Sədərək	12, 15, 17, 21, 36
2 sayılı Şorur - Kəngərli	1, 4, 5, 6, 7, 43, 49
3 sayılı Babək - Şahbuz - Kəngərli	1, 2, 3, 20, 23, 37, 40
4 sayılı Naxçıvan şəhər	10, 12, 15, 17
5 sayılı Babək - Naxçıvan - Culfa	20, 29, 33, 34, 38
6 sayılı Ordubad - Culfa	1, 2, 3, 4, 6, 44, 55
7 sayılı Səbail	2, 9, 10, 11, 13, 16, 17, 19, 20, 24, 26, 31, 37
8 sayılı Binəqədi birinci	3, 4, 7, 8, 18, 19, 26, 30, 32, 35
9 sayılı Binəqədi ikinci	6, 8, 10, 14, 17, 18, 20, 25, 32, 34
10 sayılı Binəqədi üçüncü	3, 5, 13, 16, 21, 32, 37
11 sayılı Binəqədi - Qaradağ	14, 26, 28, 30, 32, 35, 36, 37, 39, 41
12 sayılı Xəzər birinci	1, 7, 16, 19, 21, 27, 34
13 sayılı Xəzər ikinci	4, 5, 9, 15
14 sayılı Xəzər - Pirallahı	1, 3, 7, 14, 19, 26, 32, 36, 37
15 sayılı Yasamal birinci	3, 4, 9, 11, 16, 17, 18, 22, 30, 33
16 sayılı Yasamal ikinci	1, 16, 17, 18, 20, 23, 24, 25, 31, 32
17 sayılı Yasamal üçüncü	1, 2, 3, 5, 8, 12, 26, 27, 37, 38
18 sayılı Nərimanov - Nizami - Binəqədi	2, 4, 6, 11, 15, 19, 20, 21, 25, 29
19 sayılı Nərimanov birinci	6, 7, 9, 13, 16, 20, 24, 26, 28, 36, 37
20 sayılı Nərimanov ikinci	1, 4, 5, 7, 8, 16, 21, 25, 26, 33
21 sayılı Nəsimi - Binəqədi	1, 4, 5, 6, 8, 10, 11, 15, 16, 18, 27, 28
22 sayılı Nəsimi - Yasamal	2, 5, 13, 14, 15, 17, 20, 32, 35
23 sayılı Nəsimi - Səbail	2, 11, 12, 13, 15, 17, 26, 27, 29, 32, 35, 37
24 sayılı Nizami birinci	3, 7, 9, 11, 14, 22, 27, 30, 31, 34
25 sayılı Nizami ikinci	2, 6, 10, 12, 14, 18, 20, 26, 27, 30
26 sayılı Sabunçu birinci	6, 8, 13, 17, 23, 25, 29, 32
27 sayılı Sabunçu ikinci	2, 4, 22, 24, 26, 27, 33, 34
28 sayılı Sabunçu üçüncü	2, 5, 7, 12, 19, 22, 27
29 sayılı Sabunçu dördüncü	2, 3, 14, 22, 25, 26, 27
30 sayılı Suraxanı birinci	3, 8, 11, 12, 20, 23, 32, 35
31 sayılı Suraxanı ikinci	5, 6, 8, 11, 16, 18, 24, 31, 34, 35
32 sayılı Suraxanı üçüncü	1, 4, 11, 14, 15, 17, 28, 31, 33, 34, 37
33 sayılı Xətai birinci	4, 11, 12, 22, 23, 25, 26, 28, 30, 37
34 sayılı Xətai ikinci	2, 7, 9, 13, 15, 18, 22, 24, 28, 33
35 sayılı Xətai üçüncü	2, 4, 5, 7, 9, 12, 13, 15, 17, 22, 40
36 sayılı Xətai - Suraxanı	1, 6, 10, 12, 14, 15, 21, 23, 30, 35
37 sayılı Qaradağ	5, 7, 20, 28, 30, 32, 34
38 sayılı Gəncə birinci	2, 5, 9, 13, 15, 16, 19, 21, 22, 24, 29, 30, 33
39 sayılı Gəncə ikinci	6, 8, 9, 12, 14, 15, 18, 20, 25, 28, 32
40 sayılı Gəncə üçüncü	2, 3, 5, 8, 13, 15, 16, 20, 23, 32
41 sayılı Gəncə - Samux - Goranboy	6, 10, 12, 14, 17, 19, 38, 39
42 sayılı Sumqayıt birinci	7, 9, 18, 27, 32, 35, 41
43 sayılı Sumqayıt ikinci	2, 6, 9, 15, 20, 22, 29, 30, 36
44 sayılı Sumqayıt üçüncü	4, 9, 14, 18, 21, 34, 35, 36
45 sayılı Sumqayıt dördüncü	3, 7, 18, 30, 36, 37
46 sayılı Sumqayıt beşinci	8, 10, 24, 28, 29
47 sayılı Sumqayıt - Abşeron - Qaradağ	1, 2, 24, 26, 34, 35, 36
48 sayılı Abşeron birinci	2, 4, 5, 9, 13
49 sayılı Abşeron ikinci	2, 10, 11, 14, 15, 18
50 sayılı Abşeron üçüncü	1, 9, 13
51 sayılı Şirvan	9, 12, 15, 17, 19, 20, 26, 29, 30, 32, 34
52 sayılı Yevlax	2, 4, 6, 8, 10, 14, 16, 18, 20, 22, 24, 30, 32, 34, 35
53 sayılı Yevlax - Mingəçevir	6, 10, 21, 25, 30, 46, 49
54 sayılı Mingəçevir	4, 5, 9, 12, 15, 17, 19, 22, 23, 24, 25, 28
55 sayılı Siyəzən - Quba - Xızı	1, 2, 3, 4, 8, 69
56 sayılı Şabran - Xaçmaz	1, 2, 3, 4, 7
57 sayılı Xaçmaz şəhər	1, 2, 6, 8, 9, 10, 12, 13, 14, 16, 47, 48
58 sayılı Xaçmaz kənd	2, 4, 7, 8, 9, 16, 20, 32, 33, 46
59 sayılı Quba	5, 16, 22, 28, 31, 32, 33, 35, 36, 37, 63
60 sayılı Quba - Qusar	13, 15, 20, 29, 34, 36, 39, 42, 43

Seçki dairəsinin sıra sayı və adı	Veb-kamera quraşdırılan seçki məntəqələrinin sıra sayı
61 sayılı Qusar	1, 7, 8, 18, 27, 33, 38, 46, 58, 60
62 sayılı Kürdəmir	1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 18
63 sayılı Hacıqabul - Kürdəmir	1, 2, 3, 4, 5, 10, 11, 12
64 sayılı Salyan	1, 8, 10, 21, 23, 43
65 sayılı Salyan - Biləsuvar - Neftçala	4, 5, 6, 9, 30, 32, 37, 40, 42
66 sayılı Saatlı	4, 5, 8, 19, 20, 35, 37
67 sayılı Sabirabad	4, 11, 12, 23
68 sayılı Sabirabad - Şirvan	1, 2, 4, 10, 35, 51, 56
69 sayılı Biləsuvar	1, 2, 3, 4, 5, 7, 9, 10, 21, 34
70 sayılı Neftçala	3, 11, 12, 17, 35
71 sayılı Cəlilabad şəhər	1, 3, 4, 5, 8, 9, 11, 13, 19, 23, 24, 37, 43, 53
72 sayılı Cəlilabad kənd	2, 3, 8, 13, 38
73 sayılı Masallı - Cəlilabad	1, 2, 3, 5, 6, 7, 9, 10, 13, 21, 28, 39, 43
74 sayılı Masallı	15, 22, 44, 49
75 sayılı Yardımlı - Masallı	1, 2, 39, 45, 66
76 sayılı Lənkəran - Masallı	1, 15, 18, 27, 39, 41, 43
77 sayılı Lənkəran şəhər	3, 4, 5, 7, 8, 11, 15, 16, 19, 24, 30, 31, 34
78 sayılı Lənkəran kənd	2, 33, 39, 42, 44
79 sayılı Astara	1, 2, 3, 4, 6, 12, 20, 22, 26, 35, 36
80 sayılı Lerik - Astara	1, 2, 3, 20, 74, 113, 123
81 sayılı İmişli	2, 3, 8, 10, 11, 42
82 sayılı İmişli - Saatlı	1, 3, 8, 37
83 sayılı Beyləqan	3, 6, 15, 18, 41, 56, 58
84 sayılı Füzuli	13, 18, 19, 33, 36, 37, 40
85 sayılı Füzuli - Ağcabədi	39, 41, 51
86 sayılı Ağcabədi	2, 3, 7, 8, 11, 13, 27, 47
87 sayılı Qobustan - Şamaxı - İsmayıllı	1, 27, 29
88 sayılı Şamaxı	1, 3, 4, 5, 6, 9, 10, 18, 32, 47, 51
89 sayılı İsmayıllı	1, 2, 4, 23, 26, 38
90 sayılı Ağsu	1, 3, 5, 6, 7, 8, 9, 32, 33
91 sayılı Göyçay	7, 18, 29, 32, 36
92 sayılı Göyçay - Ağdaş	6, 7, 8, 13, 15, 20, 21, 33, 34, 37, 39, 40
93 sayılı Ağdaş	2, 4, 5, 8, 10, 20, 22, 28, 35, 37
94 sayılı Ucar	3, 4, 5, 6, 7, 12, 15, 17, 22, 37
95 sayılı Zərdab - Kürdəmir - Ucar	1, 2, 4, 7, 17, 19, 25, 40, 53, 54
96 sayılı Goranboy - Naftalan	1, 2, 4, 35, 37, 45, 47, 54, 59, 60
97 sayılı Tərtər - Ağdərə - Goranboy	1, 3, 4, 5, 7, 8, 13, 36, 57
98 sayılı Bərdə - Tərtər	5, 22, 42, 47, 50
99 sayılı Bərdə	1, 2, 3, 4, 7, 8, 10, 13, 14, 31, 33
100 sayılı Göygöl - Daşkəsən - Kəlbəcər	1, 2, 3, 6, 7, 12, 16, 30, 41, 52, 53, 54, 55
101 sayılı Samux - Şəmkir	1, 2, 5, 6, 9, 10, 12, 15, 16
102 sayılı Şəmkir şəhər	1, 3, 4, 5, 6, 7, 8, 9, 11, 12, 14, 23, 38, 39, 45, 48
103 sayılı Şəmkir kənd	6, 15, 18, 23, 39
104 sayılı Gədəbəy	18, 20, 25, 34, 35, 36, 38, 45, 51
105 sayılı Tovuz - Gədəbəy	2, 5, 12, 17, 27, 38, 42, 43
106 sayılı Tovuz	1, 5, 11, 13, 14, 18, 21, 25, 29, 31, 33, 41
107 sayılı Tovuz - Qazax - Ağstafa	2
108 sayılı Ağstafa	1, 2, 3, 4, 8, 21, 39, 40
109 sayılı Qazax	1, 2, 4, 6, 7, 9, 10, 11, 29, 31
110 sayılı Balakən	1, 2, 4, 5, 15, 20, 22, 28
111 sayılı Zaqatala - Balakən	1, 2, 5, 6, 7, 8, 9, 11, 39, 45
112 sayılı Zaqatala	1, 5, 11, 29, 35
113 sayılı Qax - Şəki	1, 2, 4, 5, 9, 17, 23, 57, 60, 61
114 sayılı Şəki şəhər	1, 2, 4, 7, 8, 9, 11, 12, 13, 15, 16, 18, 19, 20, 23, 27, 29, 37
115 sayılı Şəki kənd	1, 4, 6, 23, 26, 29, 31, 36, 46
116 sayılı Qəbələ	2, 3, 4, 5, 7, 9, 17, 22, 23
117 sayılı Oğuz - Qəbələ - Şəki	21, 25, 31, 32, 33, 34, 51, 54
118 sayılı Ağdam - Xocalı	1, 43
119 sayılı Ağdam	21, 35

Zəngin ənənə, böyük təcrübə

Parlament seçkiləri Azərbaycanda demokratik dəyərlərin bərqərar olduğunu növbəti dəfə təsdiqləyəcək

Parlament seçkilərinə 8 gün qalır. Ölkəmizin seçki qanunvericiliyinə əsasən hazırda deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyaları davam edir. Bu proses səsvermə gününə 23 gün qalmış başlanıb və səsvermənin başlanmasına 24 saat qalmış gündə başlayacaq. Beləliklə, parlament seçkilərinin təşviqat mərhələsi bu ayın 31-i saat 08:00-da dayandırılacaq.

Artıq seçki prosesi ilə əlaqədar olan üç mərhələ dinən yekunlaşıb. Belə ki, Mərkəzi Seçki Komissiyasının "Azərbaycan Respublikasının Milli Məclisinin növbədənənar seçkilərinin hazırlanması prosesləri avqustun 22-də başa çatıb.

Təqvim planına əsasən, ikinci ilkin maliyyə hesabatının təqdimatı

16 qeydə alınmış namizəd və ya onun səlahiyyətli nümayəndəsi, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri həyata keçirir. Maliyyə hesabatlarının müvafiq seçki komissiyasına təqdim edilməsi növbəliklə həyata keçirilir. Birinci ilkin maliyyə hesabatı müvafiq seçki komissiyasına qeydiyyata alınmış sənədlərlə birlikdə təqdim olunur. İkinci ilkin maliyyə hesabatı isə səsvermə gününə ən tezi 20 gün və ən gec 10 gün qalmış təqdim edilir.

Qanunvericiliyə əsasən, seçki bülletenlərinin hazırlanması prosesi də səsvermə gününə ən azı 10 gün qalanadək yekunlaşmalıdır.

Başqa cəhətdən bəzi digər respublika ərazisindəki bütün seçki dairələrində müşahidə aparılması üçün orizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi prosesi də səsvermə gününə ən azı 10 gün qalanadək yekunlaşmalıdır.

ququna malik Azərbaycan vətəndaşları (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyaların, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) və beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) müşahidə aparmaq hüququna malikdirlər. Məcəlləyə görə, bütün seçki dairələrində müşahidə aparılması üçün orizələrin MSK-ya təqdim edilməsi seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək yekunlaşdırılmalıdır.

Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində avqustun 21-dən etibarən növbəti layihəyə - dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün

praktiki seminarlara başlayıb. Layihənin əsas hədəfi seçki günü məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması, beləliklə, aşkarlığın və şəffaflığın həmin gün də yüksək səviyyədə təmin edilməsidir. Seminarlar çərçivəsində dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) ümumi fəaliyyəti, yenilənərək daha da təkmilləşdirilən imkanları barədə ətraflı məlumatlandırılır, DAİS üzərindən tərtib olunan proqram təminatlarından birbaşa və praktiki istifadə təmin edilir, eləcə də yaranan suallara yerində cavab olaraq aydın və qətiyyətli cavablar verilir.

Dünya hərəsinin Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın "SWG SPA" şirkəti Azərbaycanın "SWG SPA" şirkəti Azərbaycanın seçkilərində növbədənənar parlament seçkiləri ilə bağlı yerli respondentlər arasında iyulun 15-dən avqustun 15-dək təşkil etdiyi seçkiöncəsi sorğuya dair hesabatını açıqlayıb. Şirkətin mütəxəssisləri tərəfindən hazırlanmış sorğu "face-to-face" (üz-üz) üsulu ilə aparılıb. Anketdə respondentlərə ünvanlanan suallar və onların cavabları qeyd olunub. Sorğu iştirakçıları onun anonimliyini, cavabların isə məxfiliyinin qorunmasını barədə əvvəlcədən məlumatlandırılıb.

ötürülməsi üçün proqram təminatlarının dərindən mənişmələrinə imkan verir.

Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssislərinin bilik, bacarıq və işgüzar vərdişlərinin gücləndirilməsinə mühüm rolunu oynayan praktik seminarların avqustun 23-dək davam etməsi nəzərdə tutulur.

Dünya hərəsinin Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın "SWG SPA" şirkəti Azərbaycanın seçkilərində növbədənənar parlament seçkiləri ilə bağlı yerli respondentlər arasında iyulun 15-dən avqustun 15-dək təşkil etdiyi seçkiöncəsi sorğuya dair hesabatını açıqlayıb. Şirkətin mütəxəssisləri tərəfindən hazırlanmış sorğu "face-to-face" (üz-üz) üsulu ilə aparılıb. Anketdə respondentlərə ünvanlanan suallar və onların cavabları qeyd olunub. Sorğu iştirakçıları onun anonimliyini, cavabların isə məxfiliyinin qorunmasını barədə əvvəlcədən məlumatlandırılıb.

Hesabatda bildirilib ki, sorğu 119 seçki dairəsinin 952 məntəqəsində aparılıb. Seçkidə iştirakla bağlı suala respondentlərin 57 faizi müsbət cavab verib. 27 faiz insan isə səsvermədə çox güman iştirak edəcəyini bildirib.

Xatırladaq ki, 1981-ci ildə İtaliyanın Triest şəhərində təsis olunan "SWG SPA" şirkəti ictimai rəy, institusional, sənaye araşdırması və müşahidəsi aparır, siyasi və ictimai tendensiya və dinamikaları təhlil və inteqrasiya edərək, hesabatlar hazırlayır. Şirkət İtaliyada CATI mərhələsində tətbiq edilən ilk tədqiqat institutu olub.

Ümumiyyətlə, hər bir dövlət üçün ən mühüm siyasi-ictimai hadisələrdən biri prezident və parlament seçkiləri hesab olunur. Seçkilərin ən böyük özəlliyi isə onun demokratik, ədalətli və şəffaf keçirilməsi, xalqın siyasi iradəsinin ifadə etməsidir. Bütün bunları əsas götürərək deyə bilərik ki, sentyabrın 1-də ölkəmizdə mühüm siyasi-ictimai

hadisə yaşanacaq. Suverenliyi min tam təminatından sonra ilk dəfə olaraq bütün Azərbaycan ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurdə parlament seçkiləri keçiriləcək.

Azərbaycanda seçkilərin təşkili və keçirilməsi üzrə olduqca zəngin demokratik ənənə və böyük təcrübə mövcuddur. Bu baxımdan qarşıdan gələn seçkilər respublikamızda demokratik dəyərlərin tam bərqərar olduğunu növbəti dəfə təsdiq edəcək. Seçkilərin seçkilərdə iştirakı isə respublikamızın inkişaf və yüksəliş reallıqlarına əsaslanacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, Milli Məclisə VII çağırış üzrə seçkilər hər zaman olduğu kimi demokratik mübarizə şəraitində keçəcək və ali qanunverici orqanın irəliyə doğru inkişafına daha yüksək səviyyədə xidmət edəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib

Avqustun 22-də Bakıda "Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupu və Bonayre İnsan Hüquqları və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə baş tutan tədbir Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasına həsr edilib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçirilən konfransda kolonializmə qarşı mübarizə apararı və azad olmağa çalışan Bonayre xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsüya, Böyük Britaniya, Meksika, Niderland və başqa ölkələrin nümayəndələri, BMT və digər beynəlxalq təşkilatların rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər, tədqiqatçılar iştirak ediblər.

Dünyada hələ də müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin və xalqların olduğunu bildiren BTQ-nin icraçı direktoru Qoşulmama Hərəkatının fəal üzvü kimi Azərbaycanın əziz, əziyyət çəkən xalqların yanında olduğunu vurğulayaraq deyib: "Bakı Təşəbbüs Qrupu olaraq biz müstəmləkəçilikdən zərər göhrən bütün xalqların müstəqillik uğrunda mübarizəsinə dəstək verməyi hədəfləyirik".

O bildirib ki, Bakı Təşəbbüs Qrupu indiyədək beynəlxalq ictimaiyyətin Fransanın müstəmləkəçilik siyasətinin nəticələri ilə bağlı informasiyaya malik olması üçün çox vacib işlər həyata keçirib. A.Abbasov vurğulayıb ki, təşkilat Yeni Kaledoniya, Fransız Polineziyası, Martinika, Qvadelupa, Fransız Qviana, Korsika kimi yerlərdə Fransanın müstəmləkəçilik siyasətinin nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində əzmlə çalışıb.

"Hesab edirik ki, Bonayre xalqının öz müqəddəratını təyin etmək hüququ əsasdır və buna görə də tə-



min olunmalıdır", - deyər moderator qeyd edib.

Tədbirdə çıxış edən Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar bildirib ki, biz səsimizi gücləndirmək, eyni zamanda ədalət, sadəcə, ideal deyil, hamı üçün real olmasını təmin etmək üçün qlobal ictimaiyyət dəstəyinə və anlayışına inanırıq.

Məqsədlərinə çatmaqda onlara kömək üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacları olduğunu söyləyən Davika Bissessar qeyd edib: "Bu gün biz bütün dünyaya çox vacib bir mesaj veririk ki, kiçik icmalın hüquqları da böyük xalqların hüquqları qədər həyati əhəmiyyət daşıyır".

Beynəlxalq konfransın təşkilində dəstəyə görər Bonayre xalqı adından Azərbaycan hökumətinə,

Bakı Təşəbbüs Qrupuna, xüsusi qonaqpərvərlik üçün isə xalqımıza təşəkkürünü ifadə edər Boner Dəyisim Hərəkatının yaradıcısı Ceyms Finis Bonayre dilinin Karib regionunda müstəmləkə siyasətindən qurtulmağı bacaran və mövcudluğunu qoruyub saxlayan iki dildən biri olduğunu diqqətə çatdırıb. "Bonayre xalqı tarixində ilk dəfədir ki, indiki və gələcək nəsillərin hüquqları uğrunda mübarizə naminə bu beynəlxalq konfransda öz sözünü söyləyə bilər", - deyər Ceyms Finis qeyd edib.

Sonra Bakı Təşəbbüs Qrupunun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin problemlərindən danışan Bonayrenin nümayəndə heyətinin üzvü, "Radio Vision FM"-in

rəhbəri Albertiko Canqa diqqətə çatdırıb ki, adadakı təhsil sistemi gəncləri o həddə çatdırıb ki, onların hamısı təhsil almaq üçün xaricə gedirlər.

A.Canqanın sözlərinə görə, tələbələr üçün əksəriyyəti Niderlanda gedir. Həmin gənclər müqəddəs torpaqlarına qayıdanda belə, onlara öz adalarında deyil, Niderland iqtisadiyyatına dəstək olmaq üçün xaricə iş təklif olunur.

Gənc fəal Zahit Teador da ölkəsindəki Niderland məktəb sisteminin törətdiyi fəsadlardan danışdı, bu sistemin vətəndaşların şüuruna təsir etmək, onlara işçi, kölə olmağı öyrətmək üçün istifadə olunduğunu vurğulayıb.

Xalqı üçün yaran böyük təhlükədən bəhs edər gənc fəal deyib: "Bizə ciddi kömək lazımdır. Niderland-

dakı məhkəmə sistemi də bir çox uşaqların gələcəyini pozur, bizim hakimler yalnız niderlandlılardır. İnsanlarımızı həbs edirlər, amma bizə qarşı pis hərəkət edən heç bir niderlandlı heç vaxt saxlanılmır".

"Bizim öz bayrağımız, dilimiz olsa da, ondan istifadə edə bilmirik", - deyər təəssüflənər "Change" hərəkatının həmtəşəbbüsü Kaile Aranxta Elizabet Fines ocaqları tərəfindən nəsilə-nəsilə ötürülən Bonayre dilinin tarixinin XVII əsrə gedib çıxdığını diqqətə çatdırıb.

"Biz müstəmləkə altında olan dövlət kimi ünsiyyət qura bilmək üçün Niderland dilində danışmağa məcburuq. Adanın yerli xalqının öz dili olsa da, ondan rəsmən istifadə etmək hüququmuz yoxdur", - deyər vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev isə hazırda köləliyin, müstəmləkə siyasətinin müxtəlif formalarda davam etdiyindən təəssüflənər danışdı. Bildirib ki, bu gün müstəmləkəçilik beynəlxalq hüquqla qadağan olsa, təəssüf ki, mövcuddur. Hazırda bəzi ölkələr beynəlxalq hüququn əsas prinsiplərinin müddəalarını, eyni zamanda insanları öz müqəddəratını təyinetmə hüquqlarının fundamental prinsipləri ilə bağlı ikili standartları tətbiq edirlər.

BMTM-in şöbə müdiri 2015-ci il referendumunun nəticələrinin Bonayre xalqına öz müqəddəratını təyin etmək hüququ verdiyini də xatırladı, bunu müstəqillik uğrun-

da mübarizənin nəticəsi kimi qiymətləndirib.

Əsas hissədən sonra konfrans öz işini "Regional və beynəlxalq dəstəyin səfərbər edilməsi" mövzusunda müzakirələrlə davam etdirib.

Əvvəlcə Bonayre xalqının öz müqəddəratını təyinetmə uğrunda mübarizəsini əks etdirən videoçarx nümayiş olunub.

BMT yanında Afrikaasilli Vətəndaşlar Forumunun üzvü June Soomer, Bonayrenin İnsan Hüquqları üzrə Təşkilatının beynəlxalq siyasət üzrə müşaviri Xorxe Qarsiya Kordoba, Azərbaycan Dillər Universitetinin baş müəllimi Sara Ələsgorova və digərləri çıxış edərək Niderlandın əsarətində olan Bonayre xalqının müstəmləkəçilikdən azad olmağı uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquq imkanları barədə danışdı.

Tədbirin sonunda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirdi ki, Bakıda keçirilən beynəlxalq konfransın təşkilində məqsəd Bonayre adasının BMT-nin dekolonizasiya edilməsi olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına təqdim edəcəyi qətnamə layihəsi ilə bağlı beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir.

"Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın yekununda bəyanat qəbul edilib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirliyi toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Qrup XXI əsrdə dünyanın müxtəlif bölgələrində hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardığı mübarizəyə dəstək verir.

Niderlandın müstəmləkəçiliyi altındakı Bonayre adasına həsr olunmuş beynəlxalq konfransda bəyanat qəbul edilib

Avqustun 22-də Bakı Təşəbbüs Qrupu, Bonayre İnsan Hüquqları Təşkilatı və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə Bakıda keçirilən "Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" mövzusunda beynəlxalq konfransın yekunlarına dair bəyanat qəbul edilib.

AZƏRTAC bəyanatı təqdim edir: "Biz konfrans iştirakçıları olaraq tədbirin təşkilinə görə Bakı Təşəbbüs Qrupuna, səmimi və qonaqpərvər münasibətinə görə isə Azərbaycan xalqına dərin minnətdarlığımızı bildiririk.

Bu tədbir əsarət altında olan Bonayre xalqının durumuna həsr olunmuş və maraqlı tərəflərə Niderlandın müstəmləkəçilik siyasətinin fəsadlarını müzakirə etmək üçün geniş imkan yaradıb. Bu siyasət uzunmüddətli perspektivdə Bonayre xalqının gələcəyini və mövcudluğunu ciddi təhlükə altına qoymaqdadır.

Tarixi məlumat - Bonayrenin statusu:
Bonayre bir vaxtlar Niderland Antil adalarının tərkib hissəsi kimi daxil olmuşdürlər. İlə geniş səlahiyyətlərə malik Niderland müstəmləkəçiliyinin bir hissəsi olub. 2010-cu il oktyabrın 10-da Niderland Antil adalarının buraxılmasından sonra Bonayre Niderland hökuməti tərəfindən birtərəfli qaydada qeyri-bərabər hüquqlara Niderland Konstitusiyasında təsbit edilmiş və muxtariyyəti olmayan bir "dövlət orqanı/qurumu" kimi bu ölkəyə birləşdirilib.

Demoqrafik dəyişikliklər - Əhalinin dinamikası:

2010-2024-cü illər arasında Bonayrenin əhalisi 11 min nəfərdən 25 min nəfərə qədər artıb. Bu artım əsasən Avropadan gələn Niderland immiqrantlarının axını nəticəsində baş verib. Nəticədə yerli bonayrelilər öz adalarında demoqrafik azlıq vəziyyətinə düşüb və 2024-cü ildə onların sayı əhalinin 32 faizindən az hissəsini təşkil edib.

Müqəddəratın təyin edilməsi uğrunda mübarizə - 2015-ci il referendumu:

2015-ci il dekabrın 18-də keçirilmiş referendumda seçicilərin 66 faizi 2010-cu ildən etibarən Bonayredə tətbiq edilən konstitusiyaya statusunu rədd edib. Bu nəticələr ada parlamentinin nümayəndələri tərəfindən Bonayre xalqının qanunu və hüquqi demokratik qərarı kimi yekdilliklə təsdiqlənib. Lakin Niderland hökuməti referendum nəticələrini nəzərə almadan mövcud vəziyyəti saxlayıb.

Eyni zamanda Niderlandın müstəmləkəçilik siyasətindən qurtulmağı üçün beynəlxalq dekolonizasiya hüququna uyğun effektiv və səmərəli addımların atılması məqsədini müzakirəsi məqsədilə Bonayredəki vətəndaş cəmiyyəti qrupları Ceyms Finis rəhbərliyi ilə 2016-cı ildə BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinə (C24) öz iddialarını təqdim edərək Niderlandın Bonayre xalqının hüquqlarına zidd hərəkətlərini vurğuladı. C24 səfirləri Bonayrenin özünü idarə etməyən ərazilər siyahısına yenidən daxil olunması məqsədilə tədbirlərin görülməsini, Karib



dənizi və Latın Amerikasının ölkələrinin hökumətlərindən dəstəyin alınmasını, həmçinin Bonayrenin özünüidarəsinə dair müstəqil araşdırma başlamağı üçün işlərin həyata keçirilməsini tövsiyə etdilər.

Konfrans iştirakçıları bu fürsətdən istifadə edərək bu il mayın 14-16-da Venesuelanın Karakas şəhərində BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi tərəfindən təşkil olunmuş "Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onilliyin təbii, özünüidarədən ərazilərin məqsədlərinə nail olunması və ehtiyaclarının təmin olunması" mövzusunda Karib dənizi regional seminarında Azərbaycan Respublikasının iştirakını alqışlayıblar.

Müstəqil hesabat:

"Özünüidarənin beynəlxalq səviyyədə təsdiq edilmiş standartlara uyğunluğunun qiymətləndirilməsi: Bonayre ölkəsi haqqında hesabat" Asılı Ərazilərin Araşdırılması Layihəsi (Dependency Studies Project) tərəfindən 2021-ci ildə BMT-nin eksperti və baş analitiki Karlayl Q. Korbinin rəhbərliyi altında hazırlanıb. Hesabatda qeyd olunur ki, Bonayredə tətbiq olunan "dövlət orqanı/subyekti" statusunun "ərazi dövlət qurumu" statusuna dəyişdirilməsi, müstəmləkəçi asılılıq idarəetmə islahatıdır ki, bu da bütün demokratik idarəetmə ölçülərində qeyri-bərabərliyi davam etdirir və beynəlxalq hüquqa uyğun əsl özünüidarəetmə hüququnu əngəlləyir.

Bu hesabat BMT-nin Baş Assambleyası tərəfindən müstəqil olaraq təsdiqlənib və akkreditə edilib. Çünki o, BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş özünüidarəetmə göstəricilərini ehtiva edir.

BMT-nin öhdəlikləri:

Bonayrenin özünü idarə etməyən ərazilər siyahısına daxil edilməsi, Niderland hökumətinin hər il BMT Baş Assambleyasına Bonayrenin sosial, iqtisadi və siyasi inkişafına dair hesabat vermesini tələb edəcək. Bu, BMT Nizamnaməsinin 73-cü maddəsi, 1-ci və 55-ci maddələri, 1960-cı ildə qəbul edilən 1514 (XV) sayılı qətnaməsi (BMT-nin Dekolonizasiya üzrə Bəyannaməsi), Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktı, Beynəlxalq İqtisadi, Sosial və Mədəni Hüquqlar Paktı, Hər növ irqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Beynəlxalq Konvensiya və Birləşmiş Millətlər Təşkilatının Yerli Xalqların Hüquqları üzrə Bəyannaməsi ilə nəzərdə tutulur. Bu hesabat BMT orqanlarına Bonayre ilə əlaqəli tədbirlər görmək, müdaxilə etmək və zəruri hallarda ona yardım göstərmək imkanı yaradır.

Nəticə - Bonayrenin yenidən özünü idarə etməyən ərazi kimi siyahıya alınması ilə bağlı qətnaməyə beynəlxalq dəstəyin göstərilməsi üçün çağırır.

Bonayre öz müqəddəratını təyinetmə və özünüidarəetmə hüququnu qorumaq, təmin etmək naminə özünü idarə etməyən ərazi kimi yenidən qeydiyyata alınmasını müdafiə etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağa çalışır. Bu məsələ ilə bağlı qətnamənin Sent-Vinsent və

Qrenadinin Baş naziri, Latın Amerikasının və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) keçmiş prezidenti Ralf Qonsalvesin rəhbərliyi ilə bu il oktyabrın əvvəlində BMT Baş Assambleyasında dekolonizasiya gündəliyinin bir hissəsi olaraq yeddinci (7) Karib adası tərəfindən təqdim ediləcəyi gözlənilir.

Biz BMT Baş katibini və təşkilat üzv dövlətləri həmrəylik göstərməyə çağırır, Bonayre xalqının öz müqəddəratını təyinetmə hüququnu müdafiə edən humanitar əhəmiyyətli bu mübarizəni dəstəkləmələrini, Bonayre məsələsinə dair qətnaməyə həmmüəllif kimi yeddinci Karib adasına qoşulmalarını xahiş edirik. Bu qətnamə Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil olunmasını və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin nəzarəti altına alınmasını nəzərdə tutur.

Biz Bonayre xalqı olaraq Qoşulmama Hərəkatı Troykasının üzvü olan Azərbaycanın Prezidenti İlham Əliyevdən, Qoşulmama Hərəkatı ölkələrindən Bonayre xalqının beynəlxalq dekolonizasiya hüququna uyğun olaraq öz müqəddəratını təyinetmə hüququnu dəstəkləməyi, Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil olunması məsələsinin qaldırılmasını xahiş edirik.

Biz Niderland hökumətinin müstəmləkəçilik siyasətindən əl çəkməyə və Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına yenidən daxil olunmasının qarşısını almağa çağırırıq".




Türkiyə mediası: "Putinin Bakıya səfəri zamanı "Şimal-Cənub" dəhlizinin əhəmiyyəti vurğulanıb"

Türkiyə mətbuatı Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanı səfəri zamanı "Şimal-Cənub" dəhlizinin əhəmiyyəti vurğulanıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin aparıcı mətbu orqanlarından biri olan "Hürriyyət" qəzeti avqustun 22-də "Putinin Əliyevə təklifi" sərəlvəsi altında dərc etdiyi məqalədə Azərbaycan ilə Rusiya arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq mövzusunda toxunur.

Nəşr yazır ki, Vladimir Putinin Cənubi Qafqaza əvvəlki səfərlərindən fərqli olaraq, Rusiya Federasiyasının Prezidenti bu dəfə Ermənistanı səfər etmədən birbaşa Azərbaycana gəlib. Məqalənin müəllifi Abdulkadir Selvi qeyd edir: "Rusiya liderinin səfər proqramında qeyri-rəsmi şəraitdə, daha doğrusu, Prezident İlham Əliyevin evində müzakirələrin də yer alması tərəflərin danışıqlara verdiyi əhəmiyyətin göstəricisidir".



Məqalədə Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya iqtisadiyyatının üzvlərinə sanksiyalar və embarqolar, həmçinin Rusiya ilə İran arasında ticarət əlaqələri baxımından "Şimal-Cənub" marşrutunun artan əhəmiyyəti diqqət mərkəzindədir.

Müəllif yazır: "Bu dəhliz İranın Fars körfəzindəki Bəndər-Abbas limanını Rusiya ərazisi ilə birləşdirir. Onun

tam istifadəsinə mane olan yeganə əngəl marşrutun müəyyən hissələrində müasir demir yolu infrastrukturunun olmamasıdır. Əgər rəlslər modernləşdirilsə və onun çatışmayan hissəsi tikilsə, Azərbaycandan keçən yük axını 20 milyon ton çata bilər".

Məqalədə Rusiya tərəfinin İranın Rəşt və Astara şəhərləri arasında 160 kilometr uzunluğunda demir yolunun tikintisini,

o cümlədən onun Astara sərhədindən Azərbaycana Ələt qəsəbəsinə qədər olan 190 kilometrlik hissəsinin modernləşdirilməsini maliyyələşdirməyə hazır olduğu vurğulanır. Türkiyə qəzetinin yazdığına görə, Putin Bakıya ikigünlük səfəri zamanı Azərbaycan tərəfinə demir yollarının modernləşdirilməsi üçün kredit ayrılmasını təklif edib.

Müəllif daha sonra yazır: "Azərbaycan "Şimal-Cənub" marşrutu üçün ayrılmış krediti bu dəhlizin istismarından əldə olunan gəlirlər hesabına ödəməyi təklif edir, Tehran isə Rusiya krediti üzrə şərtləri və faiz dərəcələrini nəzərdən keçirir. Eyni zamanda İran İslam Respublikasında keçirilən son seçkilər fonunda hökumətin tam formalaşmaması səbəbindən Moskva ilə kreditləşməyə dair təhmüqlü dialoq hələ başlamayıb".


Məqalənin müəllifi Türkiyənin "Kolin İnşaat" şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən Yalama demir yolu stansiyasının modernləşdirilməsinə diqqət çəkir.

Türkiyəli ekspert: "Azərbaycanın BRICS-ə qoşulmaqla bağlı müraciətində təəccüblü bir şey yoxdur"

"Azərbaycanın BRICS-ə üzv olmaq məqsədilə müraciət etməsində təəccüblü bir şey yoxdur. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal dövründə Azərbaycan dövlətləri Qərbin qorazlığı ilə üzvləşib. Təsəffüf deyil ki, Bakı bundan əvvəl Qoşulmamama Hərəkatına üzv olub".

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin "Nişantaşı" Universitetinin professoru Vişne Korkmaz Azərbaycan-Rusiya yüksək səviyyəli danışıqlarının nəticələrini CGTN Türk media resursuna şərh edərək səsləndirib. Onun sözlərinə görə, Azərbaycan heç bir hərbi-siyasi blokun üzvü olmayaraq, eyni zamanda dünyada mühüm iqtisadi oyunçu kimi tanınır.

"BRICS özü də son dövrdə öz sıralarına böyük enerji oyunçularının cəlb edilməsini hədəfləyib və bununla da bir növ iri istehsalçı və istehlakçıların "konsorsium" üçün formalaşdırılmasına signal verir", - deyən ekspert qeyd edib. O vurğulayıb ki, Bakının BRICS-ə müraciəti təkə



Moskvada deyil, həm də Pekində açıq şəkildə dəstəklənib.

Professor BRICS kimi platformaların müasir beynəlxalq arenada əhəmiyyətini vurğulayıb. "Dövlətin arxasında güclü ölkələr qrupu duranda onun global səhnədə səsi daha yüksək səslənir. Bu, təkə Azərbaycan deyil, bütün ölkələrə aiddir", - deyən Korkmaz bildirib. Professor Azərbaycanın Cənubi Qafqaz regionunda strateji əhəmiyyətinə diqqət çəkib. "Bakı Cə-

nubi Qafqaz regionunda təkə Türkiyə və ya Avropa üçün deyil, həm də Rusiya və bütün digər aktorlar üçün əsas oyunçudur. Ona görə də Azərbaycan tərəfinin BRICS ilə əlaqələrin inkişaf etdirilməsinə söyi tamamilə təbii", - deyən o, qeyd edib.

Ekspert Türkiyənin BRICS-ə qoşulma ehtimalını da şərh edib. "Ölkəmiz də BRICS ölkələri üçün mühüm platformadır. Ankara bu gün böyük enerji qovşağına çevrilməyə soy göstərir və buna görə də BRICS ölkələrinin enerji siyasətindən kənar qalmaq istəmir. Eyni zamanda Türkiyə NATO üzvüdür və Şimali Atlantika Alyansındakı iştirakını yüksək qiymətləndirir. Ankaranın Alyansda iştirakının BRICS təşkilatında qərarların qəbuluna təsir göstərə biləcəyini istisna etmirəm", - deyən Korkmaz Ankaranın digər platformalarda öhdəliklərinin olduğunu vurğulayıb.

"Türkiyənin mövqeyi Azərbaycandan fərqlidir", - deyən ekspert Ankaranın BRICS-də müşahidəçi statusunun alınmasına müraciətini xatırladı.

Ramin MƏMMƏDOV: "Qarabağda və indiki Ermənistan ərazilərində dini irsimiz qəddar hücumlara məruz qalıb"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 19-22-də Braziliya Federativ Respublikasında keçirilən G20 Dirlərərası Forumunda (IF20) iştirak edib.

Dövlət komitəsindən AZƏRTAC-a bildirilib ki, forumda çıxış edən R.Məmmədov Azərbaycanın dinlərarası və mədəniyyət-lərərası harmoniyaya əsaslanan multikulturalizm modeli, eləcə də bu nümunəvi mühitin qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib. Deyib ki, əsrlər boyu Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Dini etiqad azadlığı, tolerantlıq ənənəsi Azərbaycan kimliyinin ayrılmaz elementinə, millətin plüralizmə sarsılmaz sadiqliyinin sübutuna çevrilib. Bakıda məscidlər, kilsələr və sinaqoqların yan-yanına mövcud olması müxtəlif dini icmaların harmoniya şəklində birgə yaşayışının sübutudur. Azərbaycan dövləti tərəfindən bu zəngin tarixi, maddi və mənəvi irsin qorunaraq gələcək nəsillərə çatdırılması üçün yaradılan hətərəfli qanunvericilik bazası irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən asılı olmayaraq, hamı üçün bərabər hüquq və azadlıqlara təminat verir.



Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin hər zaman tolerantlıq və inklüzivlik modeli olaraq qəbul edildiyini diqqətə çatdıran komitə sədri diqqətə çatdırıb ki, tarixi və dini abidələrin, müqəddəs yerlərin və ziyarət gahların bərpası, yenidən qurulması və mühafizəsi dövlətin dini və milli-mənəvi dəyərlərə dərin hörmətini əks etdirir. Azərbaycanın mədəni irsin qorunub saxlanması istiqamətində fəaliyyəti ölkə hüdüdlərindən kənar çıxır. Belə ki, Azərbaycan Vatikandakı Müqəddəs Marçellino, Pyetro və Sebastyan katekambalarının bərpasına töhfəsini verib, Fransadakı Notr-Dam kilsəsinin təmiri üçün vəsait ayırıb.

Xalqımızın tarixi müxtəlif dövrlərində dini ayrı-seçkilikdən qorunmaq üçün qəddar formaların əziyyət çəkdiyini diqqətə çatdıran R.Məmmədov ölkəmizin 30 il ərzində işğal altında saxlanılmış ərazilərindəki 67 məsciddən 65-nin məhv edildiyini bildirib. Qarabağda və Azərbaycanın digər bölgələrində yaşadıqları indiki Ermənistan ərazilərində dini irsimizə qarşı qəddar hücumlara baxmayaraq, xalqımızın gələcəyə kökləndiyini, bütün regionun tarixində sülh və əməkdaşlığa əsaslanan yeni səhifə açmağa çalışdığını, dini və etnik tolerantlığı milli kimliyinin təməli kimi qorumağa davam edərək, işğaldan azad olmuş ərazilərdə dini-tarixi abidələrin bərpası ilə bağlı mühüm layihələr həyata keçirdiyini vurğulayıb.

Naxçıvanda "YAŞAT" Fondunun "Yay düşərgəsi"nin açılış mərasimi keçirilib



Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - "YAŞAT" Fondunun təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində Azərbaycan və Türkiyədən olan şəhid övladları üçün "Yay düşərgəsi"nin açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət

himnləri səsləndirilib, Ümmümilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqətlik sükutla yad olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov və digər dövlət, hökumət rəsmiləri, media nümayəndələri iştirak ediblər.

"YAŞAT" Fondunun rəhbəri: "Qarşıdakı aylarda "Qış düşərgəsi"nin təşkili də planlaşdırılır"

"YAŞAT" Fondu yarandığı gündən etibarən bir çox sosial layihələr həyata keçirir. Onlardan biri də bu gün Naxçıvanda təşkil olunan "Yay düşərgəsi"dir. Bu düşərgədə 44 şəhid övladı iştirak edir ki, onlardan 9-u qaradaş Türkiyə Respublikasından dəvət olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov Ağbulaq İstirahət Mərkəzində Azərbaycan və Türkiyədən olan şəhid övladları üçün "Yay

düşərgəsi"nin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində söyləyib.

"Bildiyiniz kimi, Azərbaycan-Türkiyə sərhədi Naxçıvan Muxtar Respublikası ərazisində yerləşir. Bu mənada düşündük ki, iki qaradaş ölkənin şəhid övladları üçün düşərgəni məhz Naxçıvanda keçirək. "Yay düşərgəsi", eyni zamanda Azərbaycan və Türkiyənin bu sahə üzrə əməkdaşlığının sistemləşdirilməsi və genişləndirilməsi ilə bağlı fəaliyyət planının icrası çərçivəsində reallaşdırılır. Məqsəd şəhid övladları arasında dostluq mü-



nasibətlərinin yaradılması, əlaqələrin inkişaf etdirilməsi, Naxçıvanın tarixi, gözəlməli yerlərini yaxından tanımaq, şəhid övladlarının asu-

də vaxtlarının səmərəli keçirilməsidir", - deyən "YAŞAT" Fondunun rəhbəri qeyd edib ki, fond tərəfindən Türkiyə ilə bağlı bir sıra layihələr də həyata keçirilir.

"Yeri gəlmişkən, Ağbulaq İstirahət Mərkəzi qış turizmi infrastrukturuna da malikdir. Şəhid övladları üçün qış idmanının kütləviyyəsinin artırılması və təbliği baxımından qarşıdakı aylarda, qış fəslində düşərgənin təşkili də planlaşdırılır. Düşünürük ki, bu il Naxçıvanda "Qış düşərgəsi"ni təşkil edə biləcəyik", - deyən Elvin Hüseynov əlavə edib.

Azərbaycan nümayəndə heyəti G20 Dirlərərası Forumunda iştirak edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov avqustun 19-22-də Braziliya Federativ Respublikasında keçirilən G20 Dirlərərası Forumunda iştirak edib.

BBMM-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Rəvan Həsənov "Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq" mövzusunda həsr olunan forumun açılış mərasimində və panel müzakirələrinə qatılıb. Dini sahədə global məsələlərin müzakirə olunduğu forumun gündəliyi dayanıqlı inkişaf, yoxsulluq və bərabərsizliklə mübarizə, global idarəetmə islahatları, münasiblərin həlli, global iqtisadi məsələlər, orzaq təhlükəsizliyi, iqlim dəyişikliyi ilə bağlı mövzulara əhatə edib. Forumda Rəvan Həsənovun məruzəsi "Dini savadlılığın artırılması" panelinin gündəliyinə daxil olub.



Rəvan Həsənov forum çərçivəsində Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsliyi Kilsəsinin Yetmişlər Kvorununun üzvü ağsaqqal Ahmed Salem Korbit və G20 Dirlərərası Forumunun prezidenti professor Kole Durhamla görüşüb. Gö-

rüşlərdə Azərbaycanın multikulturalizm siyasəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verilib, qarşılıqlı əməkdaşlıq müzakirə olunub. Rəvan Həsənov forum çərçivəsində G20 kanalına da müsahibə verib.

Qeyd edək ki, 2014-cü ildən etibarən hər il keçirilən G20 Dirlərərası Forumu dini məsələlərlə məşğul olan qurumlara və tədqiqat institutlarına şəkəsinə BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə bağlı müzakirə platforması təqdim edir.

İcma: Qərb dairələrinin Oskanyan kimilərlə təmasları Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir

Son dövrlər bir sıra Qərb dairələri, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar tarixi zibil peşiyinə göndərilmiş separatçı meyilləri yenidən dirçəltməyə çalışan ünsürlərlə təmaslarını aktivləşdiriblər.

Yayılmış məlumatlara görə, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu yaxınlarda Toyvo Klaar və bəzi digər Qərb dairələri ilə görüşlər keçirib. Xatırladaq ki, Oskanyan uydurma "dağlıq qarabağ respublikasının" mövcud olmayan "parlamentini" tərəfindən Azərbaycanın ərazi bütövlüyü əleyhinə fəaliyyət üçün yaradılmış hansısa "komissiya"ya sədrlik edir. Qərb dairələrinin Oskanyan kimilərlə təmasları siyasi riyakar-

lığın bariz nümunəsi olmaqla, Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda həmçinin deyilir: "Necə olur ki, Toyvo Klaar Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmayan Qərbi Azərbaycan İcması ilə təmaslardan qaçır, amma Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq-aşkar təhdid edən, Xocalı qatili, irqçi Robert Köçəryanın xarici işlər naziri olmuş, realıqdan tamamilə uzaq düşmüş, populist Vardan Oskanyan ilə görüşür?"

Toyvo Klaar kimilərin biz qərbi azərbaycanlıların qaydış hüququnu danması,

bu hüququn yalnız ermənilərə aid olması iddia etməsi gəca-gündüz "demokratiya"dan, "insan hüquqları"ndan danışılmanın, əslində, məsələlərə dini və etnik təəssübkeşlik prizmasından yanaşmasını sübut edir.

Militarist gündəliyə malik uydurma "qurumlar"ın, Vardan Oskanyan ağlıda olanların başçılıq etdiyi hansısa "komissiya"nın Ermənistan ərazisində rahat fəaliyyət göstərməsi sürətlə silahlanan bu ölkənin Azərbaycanla sülhdə maraqlı olmadığını və revanşizm mövqeyindən çıxış etdiyini göstərir.

Ermənistan sözdə sülhdən danışır realıqda isə Okampo və Oskanyan kimi ünsürlərlə işləyib vəziyyəti gərginləşdirən xəttindən əl çəkməlidir".



Dünya COP29-a bir əlində od, digərində su ilə gəlir

Sirr deyil ki, dünyanın bu gün ekoloji fəlakət üçün də çabalamasının əsas gənəhələri insandır. Xüsusilə sənayenin XIX əsrdən başlayaraq XX əsrdə geniş vüsət alması ətraf mühitin milyon illərlə formalaşmış tarazlığının pozulmasına səbəb olmuş, təbiətdən daha çox qoparmaq üçün töbi sərvətlər insafsızcasına talanmağa başlamışdır.

Sənaye müəssisələri qurularq onun fəaliyyətinin ətraf mühitə ziyan vurmalarına diqqət yetirilməmiş, zərərli qazlar təmizlənmədən atmosfərə buraxılmış, su mənbələri çirkləndirilmiş, torpağa divan tutulmuşdur. Bütün bunlar təbiətlə yanaşı, insan sağlamlığına da mənfi təsir göstərmiş, sağlamsız xəstəliklərin yaranmasına və yayılmasına səbəb olmuşdur. Təsəffüf deyil ki, son zamanlar bir çox xəstəliyin meydana sulanmasının əsas səbəbinin ətraf mühitin çirklənməsi ilə bağlı olduğunu şübhə qalmamışdır.

Digər tərəfdən iqlim tarazlığının pozulması bir tərəfdə isə aramsız leysan yağışlarının yağması ilə müşahidə olunur. Bu da iqtisadiyyata, xüsusilə kənd təsərrüfatına böyük ziyan vurmaqla insanların yaşayışını çətinləşdirir, ərzaq və içməli su problemi yaradır.

Alimlər dünyada ekoloji tarazlığın pozulması və onun yarada biləcəyi fəsadlar barədə öten əsrin yarısından həyəcan təbili çalmağa başlamışlar. Amma nə edəsən ki, uzun illər elm adamlarının dediklərini daha çox gəlir götürmək hərisliyində olan pul və söz sahibləri qulaqardına vururlar. Əks halda ekoloji fəlakət bugünkü həddə gəlib çatmazdı. Bununla belə havaya ən çox zərərli "parnik" qazları buraxan ABŞ və Çin ətraf mühitə vurulan ziyanı azaltmaq üçün Paris Konvensiyasına qoşulmuşlar. Yeni ətraf mühitə ən çox ziyan vuran bu ölkələr iqtisadi gəlirlərini artırmaq üçün ziyanlı fəaliyyətlərini davam etdirirlər. O üzdən bir çox ekoloji məsələdə dünya tam şəkildə həmrəylik göstərə bilmir.

Dünyada ümumi bir fikir formalaşmış - daha belə yaşamaq mümkün deyil, dünyanı xilas etməyin vaxtı çatdığına dərk etməyə və tədbirlər görmək lazımdır. Elə bu səbəbdən gündən-günə şiddətlənən

ekoloji fəlakətin qarşısını almaq üçün 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası qəbul edilmiş və ölkələrin bununla bağlı daha fəal tədbirlər həyata keçirmək üçün bir araya gələrək öhdəliklər götürmüşlər.

Növbəti - 29-cu sessiyasının Azərbaycanı keçirilməsi nədək COP uzun bir yol gəlmişdir. İnkişaf etmiş ölkələrin öhdəlikləri ilk dəfə 1995-ci ildə Berlinde keçirilən Tərəflər Konfransının (TK-1) birinci sessiyasında nəzərdən keçirilmişdir. Tərəflər inkişaf etmiş ölkələrin 2000-ci il üçün tullantı səviyyəsinin 1990-cı il göstəricisinə endirilməsinə yönəlmiş öhdəliklərə nail olmaq qərarına gəlmişlər. Bunu nəzərə alaraq nazirlər və digər

masi istiqamətində tarixi dönüş olacağına ümid verirdi.

Kioto Protokolu 16 mart 1998-ci ildə imzalanmaq üçün açılmışdır. O, payına ümumi karbon dioksidi tullantılarının minimum 55 faiz düşən inkişaf etmiş sənaye ölkələr qrupuna daxil olan ölkələr tərəfindən təsdiq edildikdən 90 gün sonra qüvvəyə minmişdir.

Azərbaycana gəldikdə, belə bir tədbirin ölkəmizdə keçirilməsinə dünya dövlətlərinin yekdilliklə razılıq verməsi təsəffüf deyil. Məlum olduğu kimi, ölkəmiz dünyada neft-qaz ölkəsi kimi tanınır. Yeni ətraf mühitə mənfi təsir göstərən bir sənaye sahəsinə sahibik. Lakin ölkəmizdə ətraf mühitin qorunması istiqamətində aparılan siya-



yüksək vəziyyəli şəxslər Berlin mandatını qəbul etmiş və inkişaf etmiş ölkələrin öhdəliklərini gücləndirmək məqsədilə yeni danışıqlar mərhələsinə başlamışlar. Razılaşmanın işlənməsi üçün Berlin mandatı üzrə xüsusi qrup təsis olunmuşdur. Xüsusi qrup 8 sessiya keçirərək Tərəflər Konfransının 3-cü sessiyasına yekun danışıqlar üçün mətn təqdim etmişdir.

1997-ci il dekabrında Yaponiyanın Kioto şəhərində keçirilən müşavirədə təqribən 10 min nümayəndə, müşahidəçi və jurnalist iştirak etmişdir. Müşavirədə inkişaf etmiş sənaye ölkələrinin 2008-2012-ci illər üçün "parnik" qazlarının ümumi tullantısını 1990-cı il səviyyəsi ilə müqayisədə ən azı 5 faiz ixtisar edəcəkləri ilə bağlı Protokol qəbul edilməsi haqqında qərar qəbul olunmuşdur. Bu hüquqi öhdəlik təxminən 150 il əvvəl başlamış tullantıların artırıl-

sət beynəlxalq miqyasda qəbul və təqdir edilir. Xüsusilə "yaşıl enerji"yə keçid istiqamətində Azərbaycanın gərdü-yü işlər nümunə göstərilir. Ermənistan tərəfindən işğal edilmiş dağıdılan ərazilərdə "yaşıl enerji" infrastrukturunu yaradılması beynəlxalq səviyyədə razılıqla qarşılıdır. Həmin ərazilərdə su-elektrik stansiyaları ilə yanaşı, iri həcmli külək və günəş-elektrik stansiyaları da tikiləcək. Azərbaycan isə bununla kifayətlənmək istəmir. Bakı və Abşeron regionunda da "yaşıl enerji" stansiyalarının tikilməsi ilə bağlı elmi-tədqiqat və layihələndirmə işləri aparılır. Dünyanın nəhəng şirkətləri ölkəmizdə külək və günəş-elektrik stansiyalarının tikintisinə cəlb edilir. Hədəf gələcəkdə Avropanın "yaşıl enerji" ilə təmin edilməsində önəmli rol oynamasıdır.

Rüstəm KAMAL,
"Azərbaycan"

ÜST rəsmisi: "Düşünürəm ki, COP29 çərçivəsində ətraf mühiti qorumaq istiqamətində mühüm addımlar atılacaq"

"Planetimiz 4,5 milyard yaşındadır. Bundan 10 min il öncə mədəniyyət deyər bir anlayış yox idi. Sonra insan cəmiyyəti inkişaf etdikcə, sənaye istehsalı artdıqca, texnologiyanın inkişafı, bütün bunlar iqlim dəyişikliklərinə də səbəb oldu".



AZƏRTAC xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanı nümayəndəsi Hande Harmancı Şamaxıda keçirilən

COP29 çərçivəsində "4-cü sənaye texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu" mövzusunda tədbirdə çıxışında deyib. "Texnoloji inkişafın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də vardır. Bu gün biz cəmiyyətdə ətraf mühiti qorumaq mədəniyyətini aşılamaq üçün səylərimizi birləşdirməliyik. Düşünürəm ki, Azərbaycanın ev sahibliyi edəcək COP29 çərçivəsində bu istiqamətdə çox mühüm addımlar atılacaq", - deyər Hande Harmancı əlavə edib.

"MATANAT A" məhsulları "yaşıl dünya naminə" standartlarına tam cavab verir

Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlməmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu səbəbdən Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir.

Ölkəmiz global təşəbbüslərə ilk qoşulan ölkə olaraq, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Bütün bunlar Azərbaycanın dünyanın etibarlı "yaşıl enerji" tərəfdaşı kimi mövqeyini gücləndirir. Bu gün ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyi beynəlxalq ictimaiyyətə məlumdur. Azərbaycan iqlim dəyişikliklərinə qarşı ətraf mühitin qorunması istiqamətində də ön cəhd addımlar atan ölkələrdəndir.

2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29-a) Azərbaycanın ev sahibi seçilməsi dünya birliyinin onu bir daha nüfuzlu və etibarlı tərəfdaş kimi tanıması deməkdir. Bu seçim Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun, ölkəmizə göstərilən böyük etimadın, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin nəticəsidir.

Cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransında Azərbaycan iqlim dəyişikliklərinə verdiyi töhfələrini öyən şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu global çağırışa həmrəylik göstərilməsində



birlişdirəcəkdir. Eyni zamanda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkəmiz COP29-da əhəmiyyətli qərarların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə yenə də özünün dünya liderliyini bir daha təsdiq edəcəkdir.

Beynəlxalq birliyin belə bir global tədbirə evsahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasından, eyni zamanda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi zamanı dəstək qazanmasından və etimadı tam doğrultmasından, Prezident İlham Əliyevin irəli sürdüyü global təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən daim rəğbətə qarşılanmasından, habelə dünya səviyyəsində dövlətimizin başçısının yürütdüyü siyasətə göstərilən güclü dəstəkdən irəli gəlir.

Dövlətimizin qarşıya qoyduğu əsas milli prioritet məsələlərdən olan "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" kimi müəyyən edilməsi, həmçinin 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.

Innovativ "yaşıl tikinti" materiallarının istehsalı və tətbiqi davamlı tiki-

tinin təşviqində və sağlamlıq üçün "yaşıl dünya"nın yaradılmasında çox vacibdir. Innovativ "yaşıl tikinti materialları" daha dayanıqlı tikinti sənayesinin yaradılmasında mühüm rol oynayır. Bu materiallardan istifadə etməklə ətraf mühitə təsiri azaltmaq, enerji səmərəliliyini yaxşılaşdırmaq və daha sağlam yaşayış təmin edilməsi mümkündür.

25 ilə yaxındır ki, uğurlu fəaliyyət göstərən "Matanat A" şirkəti fəaliyyətində daim innovasiyalara və "yaşıl inşaat texnologiyaları"nın tətbiqinə üstünlük vermişdir. Şirkət istehsal etdiyi məhsullarda enerjiyə qənaət, ekoloji səmərəlilik, təhlükəsizlik, davamlılıq, iqtisadi səmərəlilik və cəlbədiçi dizayn-üslub faktorlarının vəhdətinə önəm verir.

Şirkət 26 məhsul qrupunda fəaliyyət göstərərək 2000-dən artıq məhsul çeşidində, 200-dən çox ticarət markasına və yüksək texnologiyalı müasir zavodlara malikdir, dünya miqyasında patentləşdirilmiş bir neçə ixtiranın müəllifidir. Qloballaşmanı özünün əsas strateji xətti hesab edən "Matanat A" şirkəti "Made in Azerbaijan" adı altında dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Əsas məhsul qruplarına gips-karton lövhələri (alçıpan), daxili arakəsmə sistemləri, gips əsaslı


suvaq və şpatklyovkalar, keramika yapışdırıcıları, hidroizolyasiya məhsulları, daş yunu, fasad quru divar sistemləri, istilik izolyasiya məhsulları, əhəng və əhəngdaşı əsaslı məhsullar, lak və boya məhsulları, dekorativ fasad örtükləri, epoksi əsaslı boya və örtüklər, beton qatıqları və digər çoxsaylı məhsul qrupları aiddir.

"Matanat A" şirkətinin biznes fəlsəfəsinin əsasında yeni inşaat texnologiyalarının yaradılması və mövcud texnologiyaların tətbiq səmərəliliyinin artırılması durur. Bu səbəbdən şirkət Kəşf və İxtiraların Tədqiqi və Tətbiqi Akademiyasını (KİTA) təsis etmişdir. Qısaca olaraq KİTA adlanan bu akademiya inşaatın global problemləri tədqiq edir, "yaşıl texnologiyalar" əsaslanan yeni inşaat həlləri üzərində elmi-tədqiqat işləri həyata keçirilir və inşaatın müxtəlif parametrlər üzrə keyfiyyətini yüksəldən yeniliklər işlənilir hazırlanır.

Şirkətin uğurlu innovasiya strategiyasının nəticəsində aşağıdakı innovativ və "yaşıl inşaat texnologiyaları"na əsaslanan məhsullar olan FasnatURAL, ekoloji sağlam Ağdağ suvağı, innovativ gips blokların istehsalı, suda batmayan bloklar və dekorativ ornamentlər, Ağdağ Natural Gips-Karton lövhələri, Azvul mineral daş yunu, Azerlime suvaq üçün əhəng məhsulu qrupu qarşısının ixtirası yaradılmış və onların bir çoxu patentləşdirilmişdir.

Ölkəmiz bu mühüm tədbirin yüksək səviyyədə keçirilməsi üçün zəruri olan bütün işləri görür. Təşkilat və mahiyyət etibarilə noyabr ayında keçiriləcək COP29 kimi mötəbər tədbirin ölkəmizin prioritetləri ilə yaxından tanış olmaq imkanı verəcəyinə, eləcə də unikal fərsətlərin yaranacağı Azərbaycanı keçirilməsinin uğurla reallaşacağına isə şübhə yoxdur.

"Matanat A"
Şirkətlər Qrupu



COP29-un keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanıldı

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılan tibb müəssisələri arasında TƏBİB tabeliyində fəaliyyət göstərən "Yeni Klinika" da yer alıb.

"Trend" xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Yeni Klinika"da aparılan hazırlıq prosesi ilə tanış olublar.

Rəsmilər "Yeni Klinika"nın Təcili və təcirəsalınmaz tibbi yardım, Reanimasiya və Stasionar şöbələrinə baxış keçirib, kliniki protokollara uyğun icra olunaqca tibbi xidmətlər barədə onlara ətraflı məlumat verilib. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib



ki, "Yeni Klinika"nın Təcili və təcirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq ətraflı məlumat verilib. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib

bi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanı keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Du-

bayda keçirilən COP28 plenar iclasında qəbul edilmiş. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sistemində təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sənəddir. "COP" (Conference of Parties) abreviaturası İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlinde baş tutdu və onun katibliyi Bonnda yerləşir.



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Ziğ Gəmi Təmiri və Tikintisi Zavodunun balansında liman kranlarının təmiri xidmətlərinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciat üçün son müddət 28 avqust 2024-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov, 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmilərində sürətli internet avadanlıqlarının quraşdırılması xidmətinin (mal-material daxil) satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciat üçün son müddət 30 avqust 2024-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası

ABŞ Qafqazda "Metsamor terroru" yaradır

ABŞ Dövlət Departamenti bildirdi ki, ölkə hakimiyyəti Ermənistanın nüvə sahəsində əməkdaşlığa dair "123-cü saziş"ə qoşulmaq üçün mürciatını öyrənir. Ermənilərin sorğusu təsdiqlənərsə, İrəvan atom-elektrik stansiyalarının layihələndirilməsi və tikintisi üçün Amerika texnologiyalarını alacaq.

Bununla bağlı "CivilNet"-in sualına şərhində Dövlət Departamenti bildirdi ki, ABŞ hökuməti danışıqlar prosesinin təfərrüatlarını paylaşmış, lakin demək olar ki, departament Ermənistanın "123-cü saziş"ə qoşulmaq istəyinə lazımı diqqət yetirir.

Bu o deməkdir ki, ABŞ Ermənistanla mülki nüvə əməkdaşlığını dərinləşdirmək imkanını alqışlayır.

Xatırladaq ki, ötən ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkədə SSRİ dövründə tikilmiş Metsamor Atom-Elektrik Stansiyasını əvəz edəcək yeni atom-elektrik stansiyası quraşdırılmalıdır. Onun sözlərinə görə, İrəvan bu mövzuda Moskva, Vaşinqton və Seulda danışıqlar aparır.

"CivilNet" qeyd edir ki, Metsamor AES yanacaq və texnologiya təchizatında Rusiyadan asılıdır. 2023-cü ildə Ermənistan AES-in istismar müddətini 2036-cı ilə qədər uzatmaq üçün "Rosatom" ilə 65 milyon dollarlıq müqavilə imzalayıb.

Çernobıl stansiyasında baş vermiş dəhşətli qəzadan sonra eyni tipli Metsamor AES yüksək seysmik zonada yerləşdiyindən və istismar müddəti



keçdiyindən region üçün böyük nüvə təhlükəsi yaradır. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Nüvə Enerjisi Sammitinin rəhbərliyinə bununla bağlı açıq məktub ünvanlayıblar.

Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri, elm xadimləri Nüvə Enerjisi Sammitinin həmsədrləri - Belçikanın Baş naziri Aleksandr De Krooya, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEB) Baş direktoru Rafael Mariano Qrossiyə mürciat edərək, onları Ermənistanın qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom-Elektrik Stansiyasının tərtibdiyi global təhlükəyə diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa çağırırlar. Qeyd edilir ki, köhnə texnologiya ilə işləyən, 9,5 ballıq seysmik zonada 1976-cı ildə inşa edilmiş, cəmi 8 bala hesablanmış Metsamor Atom-Elektrik Stansiyası Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük nüvə təhlükəsi yaradır. Ermənistan hakimiyyətinin bu AES ilə əlaqədar məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini aldatmağa hesablanan yalan

hesabatları bölgəni növbəti Çernobıl və Fukusima qəzalarına doğru aparır. Hər keçən gün bu risk daha da böyüyür. Metsamor Atom-Elektrik Stansiyasını istismardan çıxarmaq, beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl etmək əvəzinə Ermənistan hakimiyyəti hər dəfə onun ömrünü süni şəkildə uzatmağa çalışır.

Metsamor Atom-Elektrik Stansiyasının maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır. Bu stansiya su qıtlığı olan ərazilərdə yerləşir, köhnələn reaktorunu soyutmaq üçün su dərəcəsi qayulardan götürülür. Zəlzələ zamanı yeraltı suların səviyyəsinin və axınlarının istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarlılığını aydın nümayiş etdirir.

Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılması da böyük narahatlıq doğurur. Ermənistan ərazisində 200-dən artıq radioaktiv mənbələr mövcuddur. Bu mənbələr sırasına müxtəlif növ izotoplar daxildir. Ermənistanda radioaktiv izotoplarla əlaqədar qaçaqmalçılıq faktları da mövcuddur. Bu, radionuklidlərin terror məqsədilə istifadə edilməsi ehtimalını artırır.

Metsamor Atom-Elektrik Stansiyasının tullantılarının yerləşdirildiyi poliqlonların artıq dolduğu və yeni nüvə tullantıları poliqlonun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur.

Vətəndaş cəmiyyətinin nümayəndələri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi və digər aidiyyəti beynəlxalq qurumları bu sahədə əsas təsirlənən ölkə kimi Azərbaycanla sıx əməkdaşlığa çağırıb.

Öz xalqının və region dövlətlərində yaşayan xalqların nüvə təhlükəsizliyini nəzərə almayan Ermənistan hakimiyyəti yalnız birgə global səylərlə Metsamor Atom-Elektrik Stansiyasının fəaliyyətini dayandırmağa məcbur edilə bilər. COP28-dən irəli gələn məqsədlərə çatmaq üçün əsas istiqaməti kimi müəyyən edilən Nüvə Enerjisi Sammiti bu baxımdan əlverişli platforma kimi çıxış edir. COP29-a evsahibliyi edəcək Azərbaycanın da gözləntisi budur.

Qeyd edək ki, 1954-cü ildə imzalanmış ABŞ Atom Enerjisi Aktının 123a bölməsində sadalanan meyarlara cavab verən sənəd "123-cü saziş" adlanır. Həmin saziş çərçivəsində Vaşinqtonun Avstraliya, Cənubi Koreya və digər 19 ölkə ilə imzaladığı müqavilə ABŞ-yə nüvə texnologiyası və materiallarını xarici tərəflərlə paylaşmağa, tədqiqatlar aparmağa, habelə nüvə texnologiyaları və mülki nüvə obyektlərinin tikintisi sahəsində birgə işləməyə imkan verir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına mürciat edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuatyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Ermənistan təşvişdədir

Moskva İrəvana qarşı yeni savaşa açır

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri Bakı və Moskva arasında münasibətlərin kifayət qədər yüksək səviyyədə olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi.

Liderlərin görüşü zamanı əldə edilən razılaşmalar qarşıdakı dövr ərzində Bakı və Moskva arasında münasibətlərin daha da dərinləşəcəyini göstərir. Proseslərin bu istiqamətdə inkişafından narahat olan əsas tərəflərdən biri isə məğlub Ermənistandır. İrəvanda açıq etiraf edilir ki, Azərbaycanın uğurlu siyasəti nəticəsində Moskva Bakını regionda əsas müttəfiqi kimi qəbul edir.

Göründüyü kimi, Putinin Bakıya ilk dövlət səfəri İrəvanı əməlli-başlı tələsa salıb. Erməni ekspertlərin öksəriyyəti İlham Əliyevlə Vladimir Putinin Zəngəzur dəhlizi layihəsini yenidən aktuallaşdırdığını, Naxçıvana gedən yolun 10 noyabr Bəyənətinin 9-cu bəndinə uyğun açılması məsələsində ortaq mövqə sərgiləndiyini hesab edirlər. İrəvanda Amerika Universitetinin müəllimi, politoloq Narek Sukiasyan iddia edir ki, Bakıda Əliyevlə Putin Zəngəzur məsələsi aktuallaşdırmaqla bağlı razılığa gəliblər. O, bütün bunların bağlı qarşılıq arxasında ol-



duğunu iddia edir: "Bu, təkə Azərbaycan üçün yox, Rusiya üçün də strateji əhəmiyyət daşıyır. Moskva nəyin bahasına olursa-olsun, Mehridən keçən, Zəngəzur dəhlizi adlandırılan yolun açılmasını və buna nəzarət etmək istəyir. Bu, Rusiyanın bölgədə zəifləyən təsirini yeniləmək vasitələrindən biridir. Bakı bütün oyunçular bu layihə ətrafına cəmləyir, öz maraqlarını bütün tərəflərin maraqları ilə uzlaşdırır. Ermənistan isə heç nə edə bilmir".

"Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyan isə yazıb ki, Bakı Moskva ilə münasibətləri inkişaf etdirmək üçün hər şeyi edir. Onun sözlərinə görə, Vladimir Putinin

Azərbaycana dövlət səfəri də bunun əyani sübutlarından biridir: "Bütün bunların fonunda Paşinyan İrəvanla Moskvanın münasibətlərini korlamaq üçün nə lazımdırsa edir. O, bu məsələdə böyük nəticələr əldə edib. Putinlə İlham Əliyev müqavilə imzalayıb, Paşinyan isə Rusiya ilə dil mübarizəsi aparır. 2018-ci ildən Paşinyan anti-Rusiya xəttini qəbul edib. Bu, KTMT katibi Xaçaturovun həbsi ilə başlayıb və Rusiya ilə diplomatik müharibə ilə yekunlaşıb".

Qeyd olunur ki, Paşinyan hakimiyyəti günahı Kremlin əsərinə yükləməklə yanaşı, Rusiya ilə müttəfiqlik münasibətlərini də korlamaq istiqamətində radikal addımlar at-

maqdadır. Ermənistan Rusiyaya hərbi-strateji xəyanət yolunu tutub, Qərbə yaxınlaşmağa can atdı. Proses geriye dönməz xarakter almış kimi görünməkdədir. Paşinyan hakimiyyətinin Ermənistan ərazisində ABŞ-nin qeyri-qanunlu hərbi bazasının yaradılmasına razılaşması Rusiyanın səbrini sona çatdırdı. Yəni Rusiya siyasəti dairələri, nəhayət ki, Ermənistanın hərbi müttəfiq olmadığı ilə bağlı reallıqla barışmalı oldular. Görünən budur ki, Moskva bundan sonra həmin həqiqətə uyğun Cənubi Qafqaz siyasəti yürütməyə məcburdur.

Elçin CƏFƏROV,
"Azərbaycan"

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti 539-49-20

ALLAH RƏHMƏT ELƏSİN!

"Azərbaycan" qəzeti redaksiyasının kollektivi Səməd və Mahmud Xudayarovlara əzizlənir

AGƏ MÜƏLLİMİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərənerji" ASC-nin kollektivi Kamil Atakişiyevə atası

ATAKİŞİ ATAKİŞİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi polkovnik Əbülfəz Atakişiyevə atası

ATAKİŞİ ATAKİŞİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Cəbrayıl Usubov, Qambay Muradov, Abid Əliyev, Əlikram Qasımov və Rafiq Hüseynov polkovnik Əbülfəz Atakişiyevə atası, prokurorluq orqanları veteranı

ATAKİŞİ İMRAN OĞLU ATAKİŞİYEVİN

İmişli rayonunda vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Cəbrayıl Usubov, Rüstəm Rüstəmov, Abid Əliyev, Cavid Əsədov, Əlikram və Ayaz Qasımovlar, Elxan İlyasov və Rafiq Hüseynov ehtiyatda olan polkovnik Bahadır Nəsirova əzizi, prokurorluq orqanları veteranı

ATAKİŞİ İMRAN OĞLU ATAKİŞİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Bu gün bəzi yerlərdə 40 dərəcə isti olacaq

Azərbaycanda avqustun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 755 millimetrdən civə sütunundan 758 millimetrdən civə sütununa yüksələcək.



Nisbi rütubət gecə 70-80%, gündüz 40-50% faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Dəniz suyu-

nun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirsığı, Nardaran, Bilgoh, Zuğulbada 27-28°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qisməddəti yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-38° isti, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı ehtimal edilir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi - 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İctimaiyyət şöbəsi - 538-56-60, 434-55-58
Məsləhət	- 539-43-23,	İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Məsləhət müavinləri	- 539-44-91,	Fototillüstrasiya şöbəsi - 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi - 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəssislik - 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə
contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin məvqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 3991
Sifariş 1863

Qiyməti 60 qəpik